

Təhsilə dair axtardığınız bir çox kitabın elektron versiyasını “**Telegram**” kanalımızda tapa bilərsiniz (<https://t.me/eSources>).

Telegram:

Kanal: [@eSources](https://t.me/eSources)

Reklam, təklif və iradalarınız üçün: [@n4hkro](https://t.me/n4hkro)

- Kitablar ödənişlidir?
✓ Xeyr, təbii ki.

- Paylaşdığınız kitabları öz kanalımda paylaşa bilərəm?
✓ Bəli. Könül istərdi ki, paylaşarkən mənbə bildirəsiniz, amma təbii ki, heç kim sizin buna məcbur etmir.

- Bədii kitablar da paylaşırınsınız?
✓ Xeyr, amma həmin kitab sizə dərs üçün lazımdırsa, istisna edərik.

- Azərbaycan Milli Kitabxanasından kitab yükleyirsiniz?
✓ Bəli. Onlayn şəkildə oxunulması mümkün olan istədiyiniz kitabı yükleyirik.

- Sizə kitab göndərsəm qarşılığında nə alacağam?
✓ Kanaldan maddi qazancımız olmadığı üçün, bize göndərdiyiniz kitablara görə ən yaxşı halda sizin kanalınızı reklam edə bilərik.

Rövşən Hümbətəliyev



Təhsilde İKT

Dərs vəsaiti


RÖVŞƏN ZÜLFÜQAR OĞLU HÜMBƏTƏLİYEV

TƏHSİLDƏ İKT

113610

Azərbaycan Kooperasiya Universitetinin
Elmi Metodiki Şurasının 30 noyabr 2018-ci
il tarixli 3 sayılı protokol ilə təsdiq edilmişdir

DƏRS VƏSAİTİ



BAKİ-2018

2481, 6 (2A) 231c51

Elmi redaktor: R.Z.Hümbətəliyev
riyaziyyat üzrə elmlər doktoru

Rəyçilər: V.R.Ibrahimov
BDU "Hesablama riyaziyyati" kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü.
A.S.Adıgözəlov
ADPU "Riyaziyyat və onun tədrisi metodikası" kafedrasının müdürü, pedaqogika üzrə elmləri doktoru, professor
H.N.Tağıyev
Azərbaycan Kooperasiya Universitetinin "İnformatika və UTF" kafedrasının müdürü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

R.Z.Hümbətəliyev. Təhsildə İKT. Ali pedaqoji universitetlərini tələbələri üçün dərs vəsaiti. 103 səh.

BAKİ -2018

MÜNDƏRİCAT

Giriş	5
1.İKT-nın təhsilə tətbiqində əsas məqsəd və vəzifələr	8
2.İKT-nın təhsilə tətbiqində əsas istiqamətlər	10
2.1.Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması	10
2.2. Təhsilin informasiyalasdırılmasının tədris-metodiki bazasının yaradılması	12
2.3. İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi	14
2.4. Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı	16
2.5. Servis infrastrukturunun yaradılması	19
2.6. İnternet resurslarının və təhsil müəssisələrinin genişzolaqlı internet bağlantılarının yaradılması	19
2.7. Təhsilin informasiyalasdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması	20
2.8. Təhsildə informasiyalasdırmanın elmi və tədris-metodiki təminatı	21
2.9. Təhsilin informasiyalasdırılması sahəsində hüquqi normativ bazanın yaradılması	23
3.Təhsildə istifadə olunan İKT avadanlığı və program təminatının xüsusiyyətləri	24
4.Komپütər təlim proqramlarında reallaşdırılan təlim üslubları	30

5.Multimedya tədris vasitələri və onlardan istifadə qaydaları	32
6.Elektron tədris vasitələrinin (ETV) yaradılma prinsipləri	34
7.Tədris yönümlü ETV-nin təsnifi prinsipləri	36
8.Didaktik xüsusiyyət və funksiyalar anlayışı	40
9.Təhsildə istifadə olunan İKT avadanlığının didaktik xüsusiyyətləri və funksiyaları	43
10.İnternet şəbəkənin əsas didaktik xüsusiyyətləri və funksiyaları	44
11.Distant təhsil texnologiyası (DTT) və onun tətbiqi xüsusiyyətləri	52
12.Distant təhsilin xarakteristikaları	55
12.1.Distant təhsilin əsas atributları	57
13.Avtomatlaşdırılmış təhsil sistemləri (ATS) və onların tətbiq xüsusiyyətləri	58
14.Intellektual təlim sistemləri	69
15.Ekspert təlim sistemlərinin ümumiləşdirilmiş strukturu	92
ƏDƏBİYYAT	103

Giriş

Müasir dünyada ölkələrin rəqabətə davamlılığı artıq ciddi bir faktora çevrilmişdir. Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çəvlik surətdə yiyələnmək tələb olunur.

Bu gün informasiya cəmiyyətinin və rəqabətə davamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra ölkələrin dövlət siyasetinin əsas istiqamətinə çevrilmişdir.Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi inkişafın ən önəmli amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasını təmin edir. Informasiya cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin modernləşdirilməsi üçün hansı texnolojiyalardan və necə istifadə edilməsi hazırda ən aktual məsələlərdən biridir.

Bu gün dünya iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat olduğundan ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulması tələb olunur. Bu amil inkişaf etmiş ölkələrdə təhsilin informasiyalasdırılması istiqamətində sistemli şəkildə bir neçə mərhələ islahatlar keçirilməsinəsəbəb olmuşdur.

İki mərhələdə-2003-cü ildə Cenevrədə və 2005-ciildə Tunisdə keçirilmiş İnformasiya cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitində təhsilin modernləşdirilməsi məsələlərinə önməli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)" sənədində hazırlı dövrdə Azərbaycan üçün məzət təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Həmin strategiyanın müd-dəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiya-laşdırılması üzrə Dövlət programı qəbul olunmuş, bu program çərçivəsində böyük bir layihə olaraq "Xalq Kompüter" layihəsi həyata keçirilmiş və keçirilməkdə davam edir. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Programı (Elektron Azərbaycan)" sənədində də təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiq ediləsi və İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan biri kimi dünyadan İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi INTEL-AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün

bunlar Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamət-ində ciddi addımlar atıldığı göstərir.

Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (idarəetmə, İKT infrastruktur, kadr məsələ-ləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün mərhələləri üzrə xarakterizə oluna-caqdır.

Kursun əsas məqsədi təhsil sisteminde İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlərin, vəzifələrin, prinsiplərin və onların inkişaf yollarının göstərılması və bu sahədə fəaliyyət istiqamətlərinin, tətbiq olunmalı metod və mexanizmlərin öyrənilməsidir.

1.İKT-nin təhsilə tətbiqində əsas məqsəd və vəzifələr

Təhsil sisteminin informasiyalasdırılmasıının əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalasdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları təmin etməlidir:

- Təhsilin keyfiyyətinin artırılması;
- Yeni informasiya mədəniyyətinin formalasdırılması;
- Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;
- Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına integrasiyasının təmin edilməsi.

Göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin kompleks şəkildə həll olunması zəruri şərtlərdəndir:

- Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirmə-lidir;
- İnformasiya texnologiyalarının tədris prosesinə integrasiyasının təmin edilməsi.Milli elektron dörslik-lərin hazırlanması və

onarıntadris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə integrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;

- Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs mərkəzinin yaradılması;
- Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması.Onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından istifadə etmək bacarığının aşlanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması;

- Təhsil müəssisələrinin müasir İKT avadanlığı və Internet/İntranet şəbəkəsi ilə təmin olunması;
- İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart kimi tətbiq olunması;
- Təhsilin informasiyalasdırılması prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
- Təhsil sahəsində dövlət idarəciliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun yaradılması;
- İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçünkompleks tədbirlərin həyata

keçirilməsi. Yalnız lisen-ziyalı proqramlardan istifadə olunmasına kecid.

2.İKT-nın təhsilə tətbiqində əsas istiqamətlər

Təhsil sisteminin informasiyalasdırılması prosesi əsasən aşağıdakı istiqamətlər üzrə aparılır:

2.1.Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması

- Bu infrastruktur öz daxilində idarəetmə, monitorinq, akkreditasiya, attestasiya və biliyin qiymətləndirilməsi, servis, informasiya-texnoloji mərkəzlər üzrə vahid dövlət informasiya sistemlərini birləşdirməlidir;
- elektron avadanlıqlara, elektron tədris vəsaitlərinə və kadrlara tələbatın öyrənilməsi üzrə monitoring systeminin yaradılması;
- vahid məlumat bazasının yaradılması. TİMS-in yaradılıb bütün ölkə məktəblərində istifadəsinin təmin edilməsi;
- təhsil müəssisələri arasında elektron sənəd dövriy-yəsinin təmin olunması;
- təhsildə İKT layihələrinə nəzarət üzrə monitoring və onun nəticələrinin təhlili sisteminin yaradılması;

- rayondaxili, rayonlararası və beynəlxalq informasiya mühadiləsinin təşkili, dünyanın informasiya-məlumat mənbələrinə çıxış imkanlarının yaradılması;
- təhsil ocaqlarının idarəetmə və maliyyə fealiyyətinin avtomatlaşdırılması;
- təhsil sahəsində qanunvericilik aktlarının informasiya sisteminin yaradılması;
- bütün təhsil prosesi iştirakçıları arasında normal informasiya mühadiləsinə şərait yaranan telekom-munikasiya sisteminin qurulması;
- məktəblərdə hər bir kompüterin Internet bağlantısının yaradılması. Internetdən səmərəli istifadə edilməsinin təşkili;
- mövcud olan təhsil-informasiya resursları və system-lərinin qeydiyyatı, yoxlanması və modifikasiyası. Bu cür resursların reyestrinin yaradılması;
- təhsil sahəsi ilə əlaqəli elektron xidmətlərin göstər-ilməsi;
- məsafədən tədris sistemlərinin mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi.

2.2. Təhsilin informasiyalasdırılmasının tədris-metodiki bazasının yaradılması

- Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradılması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçılarının tələbatını ödəyəcək səviyyədəyarahılmalıdır;
- elektron vəsaitlərə qoyulan tələblər, onların hazırlanması və dövlət satınalınması ilə bağlı hüquqi-normativ bazarın formalasdırılması. Bu zaman yeni texnologiyalardan istifadə edilməli, bazis planları və təhsil səviyyələri nəzərə alınmalıdır. Yeni tədris vasitələrinin aprobasıya mərkəzlərinin yaradılması. Bu mərkəzlərin maddi-texniki və kadr təminatı daha güclü olmalıdır;
- təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq təcrübəni sistemli və müntəzəm olaraq öyrənən və tətbiqolunma baxımından dəyərləndirən ekspertlər qrupunun yaradılması;
- elektron tədris vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qeydiyyatı Qaydalarının hazırlanması. Elektron tədris vəsaitlərinə Təhsil Nazirliyinin qrifinin verilməsi mexanizminin yaradılması;
- elektron tədris resurslarının texniki, məzmun və dizaynerqonomika istiqamətləri üzrə ekspertizasının qaydaları və onların keyfiyyətinin qiymətləndirilməsi meyarlarının hazırlanması;

- məlumat-sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə yönələn elektron vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə elektron əyani vəsaitlərin istehsalına xüsusi diqqət yetirilməsi;
- məktəblilər arasında müntəzəm olaraq informatika üzrə müsbəqə, yarış və olimpiadaların keçirilməsi;
- ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında təqdim olunan testlərə informatika üzrə testlərin daxil edilməsi;
- məktəblərdə elektron kitabxanaların və mediatekələrin formalasdırılması;
- elektron vəsaitlərin hazırlanması istiqamətində potensial subyektlər üçün Təhsil Nazirliyi tərəfindən treninqlər keçirilməsi. Müəllimlərin, dizaynerlərin, psixoloqların bu prosesdə iştirakına nail olunmalıdır. Yalnız tam aprobasıyadan keçmiş elektron məhsulların çoxaldılmasına icazə verilməlidir;
- ən zəruri olan elektron dərsliklərin siyahılarının hazırlanması və əsas fənlər üzrə multimedia dərsliklər sisteminin yaradılması;
- elektron vəsaitlərdən istifadə ilə bağlı metodiki tövsiyələrin hazırlanması;
- elektron metodiki-tədris materialları ilə təchizat sisteminin təşkili;
- tədris televiziya programlarının yaradılması;

- elektron kitabxanaların, media/video resurs bazasının və təhsildə IKT üzrə elektron bazanın yaradılması;
- təhsil portalının yaradılması. Təhsil portalında elektron formada olan bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər, məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s. yerləşdirilməlidir. Hər bir fənn üzrə metodiki dəstəklə bağlı portalda bölmələr yaradılmalıdır. Portalın sistematik olaraq yeniləşdirilməsi həyata keçirilməlidir;
- laboratoriya stendlərinin yaradılması.

2.3. İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi

İnformasiya proseslərinin təhsil strukturuna daxil olması, tədris prosesinin informasiyalasdırılması bütün təhsil işçilərindən yeni keyfiyyətlər tələb edir. Bu isə, öz növbəsində, yeni bacarıq və vərdişlər yiyəlanməyi nəzərdə tutur. Təhsil sistemi işçilərinin IKT üzrə hazırlığı və təkmilləşdirilməsi aşağıdakıları özündə ehtiva edir:

- Orta məktəblər üçün pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalasdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması;

- təhsil sistemi işçilərinin IKT sahəsində bilik və vərdişlərinin təkmilləşdirilməsi üçün idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtəlif kateqoriyalı təhsil işçilərinin (ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) IKT savadının artırılması üçün müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız IKT avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaşmamalı, mövcud resursların tədris prosesinə integrasiyası üçün praktiki vərdişlərin də aşınmasına diqqət yetirilməlidir;
- lazımi hazırlıq səviyyəsinə malik informatika müəllimlərinin öz məktəblərində digər fənn müəllimləri üçün müvafiq kompüter savadlılığı kursları keçirməsinin təşkil edilməsi;
- İKT-dən istifadə edən fənn müəllimlərinin və informatika müəllimlərinin əməyinin yetərinə qiymətləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması və motivasiyası sisteminin hazırlanması;
- fənn müəllimləri arasında müxtəlif müsabiqə və yarışların keçirilərək nəticələrin stimullaşdırma və motivasiya tədbirlərində nəzərə alınması;
- informatika müəllimlərinin təkmilləşdirilməsi üçün daha çəvik proqramların hazırlanması;


- təkmilləşdirmə prosesini sürətləndirmək üçün trenerlərin hazırlanması;
- regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq qurumların-informasiya metodiki mərkəzlərinin yaradılması;
- təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəmliyin və sistemliliyin təmin olunması;
- ali, orta ixtisas və texniki peşə təhsili sistəmində təhsilin informasiyalasdırılması ilə bağlı yeni ixtisasların daxil edilməsi.

2.4. Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı

Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı bu avadanlığın tədris prosesinə integrasiyasına və vahid təhsil-informasiya sisteminin yaradmasına yönəlməlidir. Təhsil müəssisələrinin kompüter avadanlığı və telekommunikasiya vasitələri ilə təminatı müntəzəm olaraq aparılmalıdır.

- Təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin olunması və onun istifadəsi prosesində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
- İKT avadanlığından kompleks istifadənin daha effektiv olması;
 - Avadanlığın parametrlərinin tez-tez dəyişməsi və maksimum səmərəli istifadənin mümkünlüyü;

- Təhsil müəssisələrinin İKT-dən səmərəli istifadə imkanlarının müxtəlif səviyyədə olması.
- Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminolunma prosesi aşağıdakıları nəzərdə tutur:
 - təhsil müəssisəsinin İKT avadanlığını qəbul etməyə hazır olması;
 - kompüter sınıfları (müəllim və şagird yerləri nəzərə alınmaqla);
 - İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və s.) və effektivliyin artırılmasına xidmətədən digər texniki vasitələr;
 - təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq, şəbəkə avadanlığı, resurs mərkəzlərinin komplektləşdirilməsi üçün lazımlı olan avadanlıq və program təminatı;
 - İKT üçün nəzərdə tutulan mebel;
 - təhsil sahəsinin bütün istiqamətləri üzrə program-metodiki təminat;
 - rəqəmsal fənn laboratoriyanın yaradılması;
 - müvafiq lisenziya və sertifikatları olan program məhsulları ilə təminat;
 - mövcud avadanlığa program-texniki xidmət infrastrukturunun qurulması;



- təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması (şəbəkəyə qoşulmamış ayrıca kompüterlərin mövcudluğunu məqsədə uyğun hesab olunmur);
- məktəblərdəki istifadə müddəti başa çatmış, fiziki olaraq yararsız olan avadanlığın müntəzəm olaraq yeniləşdirilməsi;
- kompüter siniflərinin sayca artırılması.

Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri məktəbin əsas informasiya özəyinə əvvərilməlidir. Odur ki, müxtəlif fənlərin tədrisində İKT-dən mütləmədi surətdə və səmərəli istifadə üçün məktəblər lazımi sayda kompüter sinifləri ilə təchiz olunmalıdır. Kompüter siniflərindən bütün gün ərzində maksimum istifadə üçün şərait yaradılmalıdır. Dərsdən kənar vaxtlarda kompüter sinifinin imkanlarından səmərəli istifadə mexanizmi hazırlanmalıdır. Effektivliyin yüksəldilməsi üçün məktəblərin İKT avadanlığı və orada yaradılmış infrastruktur yalnız şagirdlərin tədrisi üçün deyil, həm də məktəbin bütün müəllim və işçi heyətinin, valideynlərin, məktəbə yaxın sakinlərin də İKT savadlılığının artırılması üçün istifadə oluna bilər.

2.5. Servis infrastrukturunun yaradılması

Məktəblərə verilən İKT avadanlığının servis xidmətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Avadanlığın kütləvi şəkildə verilməsi və təhsil müəssisələrinin infrastrukturunu çox ciddi servis xidmətinin qurulmasına zəruri edir. Texniki xidmət işi avadanlığın cari, əsaslı təmirini və informasiya-metodiki köməyin göstəriləşməsini əhatə etməlidir. Bu isə aşağıdakıların gerçəkləşməsi deməkdir:

- bütün ölkə üzrə servis xidmətinin təşkilatı strukturunun formalasdırılması;
- texniki dəstək üzrə texniki-normativ və metodiki təminatın yaradılması;
- bütün səviyyələrdə servis xidmətinin təşkili üçün kadrların hazırlanması;
- servis xidmətinin maddi-texniki bazasının yaradılması;
- servis xidməti üçün “qaynar xətt” sisteminin yaradılması.

2.6. Internet resurslarının və təhsil müəssisələrinin genişzolaqlı Internet bağlantlarının yaradılması

- təhsil portalının hazırlanması;

- məktəblərin və təhsil şöbələrinin internet resurslarının yaradılması;
- elektron tədris vəsaitlərinin şəbəkə variantlarının yaradılması və açıq istifadə üçün yerləşdirilməsi;
- genişzolaqlı Internet/İntranet bağlantısının təşkili və s.

2.7. Təhsilin informasiyalasdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması

İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil sisteminde bu, daha çox uşaqların informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Yeni informasiya mənbələrinə daxil olan uşaqlar daha çox aşağıdakı təsirlərə məruz qalırlar:

- Psixiki-biooloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;
- Mədəni – uşaqların milli və mədəni özgürülüyünü təhdid yaradan;
- Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artırın.

Bundan əlavə, ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz istifadənin və başqasının intellektual mülkiyyətindən icazəsiz istifadənin təsirləri də nəzərə alınmalıdır. Bütün bu

təsirlərin aradan qaldırılması üçün aşağıdakılardan gerçəkləşdirilməlidir:

- informasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki programlarda və təhsilin informasiyalasdırılma layihələrində və programlarında nəzərə alınmalıdır;
- informasiya təhlükəsizliyinin bütün istiqamətləri üzrə (təşkilat, normativ və texniki-texnoloji) zəruri sənədlər hazırlanmalıdır;
- İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlər, məktəblilər, valideynlər, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırılmalıdır;
- uşaqlarda müəllif hüququna və özgəsinin intellektual mülkiyyətinə hörmət hissə aşınmalıdır;
- informasiya texnologiyalarının uşaqlara təsirləri ilə bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır.

2.8. Təhsildə informasiyalasdırmanın elmi və tədris-metodiki təminatı

Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı, dünya təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar informasiya cəmiyyətinin formalşama istiqamətlərini və sosial-iqtisadi proseslərin qanuna uyğunluqlarını

öyrənməyə və müasir IKT-dən daha effektiv istifadə edilməsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır. İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması aşağıdakılardı nəzərdə tutur:

- Kompüter siniflərinin, program təminatının, şəbəkələrin və idarəetmə sistemlərinin ən optimal konfiqurasiyalarının hazırlanması;
- İKT-nintəhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;
- Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin tətbiqi ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;
- Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və istifadə metodologiyasının hazırlanması;
- Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi əsaslarının hazırlanması;
- Təhsildə İKT-nin tətbiqinin gedisi ilə bağlı elmi-praktik konfransların keçirilməsi;
- Təhsil sisteminin informasiyalasdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat mərkəzinin yaradılması;

- Təhsil sisteminin informasiyalasdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi;
- Təhsil sisteminin informasiyalasdırılması üzrə xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması.

2.9. Təhsilin informasiyalasdırılması sahəsində hüquqi normativ bazanın yaradılması

- Mövcud təhsil qanunvericiliyinin təhsildə İKT-nin tətbiqi ilə bağlı tədris və təhsil prosesinin bütün sahələrində yaranan münasibətlərin tənzimlənməsinə uyğunlaşdırılması;
- İKT-nin tətbiqi ilə bağlı təhsil standartlarının təkmilləşdirilməsi, müxtəlif fənlərin tədrisində İKT-nin tətbiqinə yönəlmış müddəaların öz əksini tapması;
- Məktəblərə verilən avadanlığın və program texniki-təminatın standartlarının hazırlanması;
- İKT avadanlığından və Internetdən məktəbdə istifadə üzrə sanitər-gigiyenik qaydaların və normaların hazırlanması;
- Təhsilin informasiyalasdırılmasının tədqiq edilməsi üçün Monitoring Sisteminin və onun elmi-metodiki təminatının hazırlanması;

• Məktəblərə verilən kompüter siniflərinə və program təminatına qoyulan tələblərin hazırlanması.

3.TƏHSİLDƏ İSTİFADƏ OLUNAN İKT AVADANLIĞIVƏ PROQRAM TƏMINATININ XÜSUSIYYƏTLƏRİ

Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən elektron aparat, həm də program təminatı başa düşülür. Ayndır ki, İKT-ağasının aid edilən ən əsas aparat kompüter (system bloku) və ona əlavə edilən giriş çıxış qurğularıdır. Kompüterin giriş-çıxış qurğuları dedikdə system bloka əlavə edilən klaviatura, monitor və mouse kimi vacib qurğular dəstti başa düşülür. Kompüter dəstti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir. Lakin, bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı qurğuların da olması vacib şərtlərdəndir:

- Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və digər bu tipli məlumatları kompüterə daxil etmək üçündür;
- Printer: Kompüterin xarici qurğusu olub, məlumatları kağız üzərində çap etmək üçündür. Məlumatların çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa bölünür.

Simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafik printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür.

Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu printerlərin keyfiyyət göstəriciləri çox yüksək olur. Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışdır. Bu printerlər əsasən rəngli təsvirlərin kağız üzərinə köçürülməsi üçün daha çox istifadə olunur.

- Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüte daxil edilir.
- Veb kamerası: video məlumatı kompüterə daxil edən giriş qurgusudur.
- Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurgusudur. Gurğu qrafiki planşetdən və qələmdən ibarətdir.
- TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul edib monitorda göstərilməsini təmin edən giriş qurgusudur.
- Səs kolonkası: Audio məlumatları dinləmək üçün istifadə olunur.

- Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və təsvirləri kağız üzərinə köçürən qurğudur.
- Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan qaddaş qurğusudur.
- Multimedia qurğuları: Kompüterə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə mikrofonu, veb kamerasını, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək məqsədilə istifadə olunur. Bu qurğuların köməyi ilə computer şəbəkələri üzərində və avtonom olaraq audio-video konfransların təşkili problem aradan qaldırılır.
- Modem (modulyator, demodulyator): Əlaqə kanallarının (telefon xətləri, radio kanalları və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər kompüterin ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM və ya USB portlara goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər Beynəlxalq computer şəbəkəsinə - INTERNETə qoşulur.

Təlim məqsədli program təminatı (TMPT) dedikdə, oyrənənlə münasibətdə pedaqoji təlim-tədris funksiyasını reallaşdırmaq ucun xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış dəfələrlə istifadə olunan komputer programı başa düşülür. Bu terminin sinonimi kimi novbəti ifadələr istifadə oluna bilər: təlim məqsədli program vasitələri, komputer təlim vasitələri, təlim məqsədli komputer proqramları, pedaqoji məqsədli komputer proqramları və s. Bu qrup proqramlar hər hansı bir sahədə komputer vasitəsilə informasiya əldə etmə və biliklər formalasdırma prosesinə, bacarıq, vərdişlərin inkişaf etdirilməsinə, nəzarət və ya testləşdirməyə dəqiq istiqamətləndirilmişdir. Bu onun təlim proqramlarının (instrumental sistem, muhit və paketlərin) ozunun yaradılmasını və istismarını asanlaşdırınan proqramlardan əsas fərqidir.

Proqramlaşdırma texnologiyasının müasirləşdirilərək hazırlanması təcrübəsinin, əsasən də TMPT-nin real təlim prosesində istifadə edilməsi təcrübəsinin əldə edilməsi ilə onların istifadə olunma metodları ayrı-ayrı müəllim-entüziast tərəfindən deyil, real təlim prosesində müəllim kollektivləri tərəfindən həyata kecirildi. Nəticədə TMPT-nin xüsusiyyətlərinə baxışlar, onların təsnifatı, tətbiq sahələri, nəhayət komputer təlim texnologiyasının ənənəvi təlim texnologiyalarından principial fərqi baxımından müəyyən istiqamətlərdə dəyişmişdir. Müasir

dövrdə dağınıq təlim proqramlarının tam komputer təlim proqramlarına transformasiyası baş verir. Bəzi hallarda TMPT hazırlanınlar onu komputer təlim texnologiyası məsələrinin reallaşdırılması ucun - kurs ucun "navigatorlar" əsasında birləşdirirlər. Muasir TMPT aşağıdakı novbəti xususiyyətlərə malik olmalıdır: təhsil standartlarına uyğun gəlməli; komputerləşdirilən təlim metodikalarını dəstaklaşməli; muasir instrumental vasitələr əsasında reallaşdırılmış olmalı; istifadəci ucun sənədləri olmalı; TMPT-nin təlim prosesində yeri və tətbiq usulu təyin olunmalıdır.

Təlim proqramları hazırlayanlar, həmcinin telekommunikasiyanın aktiv inkişafı iləlaqədar məsələləri nəzərə almalı və telematik sistemlər ucun təlim və tədris əlavələrinin reallaşdırılmasına hazır olmalıdır. Bununla yanaşı TMPT-yə daxil olan informasiyanın etibarlılığı və onun təhsil standartlarına uyğun təlim vasitəsi kimi faydalılığı məsələləri daha aktualdır. Lakin on planda yaradılan proqram təminatının qeydiyyatı onun sertifikasiyası, "ikinci müəllif" tərəfindən dəyişdirilə bilmə imkanı, müəllif huququ və digər huquqlarla əlaqədar məsələlər durur. Bundan başqa TMPT-nin istifadə usul və formalarını, həmcinin telekommunikasiyalarda yayılması qaydalarını təyin etmək və reallaşdırmaq lazımdır.

Komputer təlim vasitələri mövzusunda ədəbiyyatlarda təlim (bəzi nəşrlərdə pedaqoji) məqsədli proqram tiplərinin səciyyələndirən çox sayıda terminlərdən istifadə edilir. Bu zaman muxtalif müəlliflər tez-tez eyni bir terminə əhəmiyyətli dərəcədə fərqli və ya əks məna verirlər. Eyni tipli proqramlar muxtalif terminlərlə səciyyələndirilir. Muasir dövrdə təlim prosesinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ucun hazırlanmış bir çox komputer proqramları mövcuddur. Psixoloqların ayırdıqları iki əsas idrak fəaliyyətlərinə (təlim və tədris) uyğun olaraq təlim vasitələrini iki boyuk sinfə bolurlar: təlim muhitləri və təlim proqramları. Təlim muhitlərinin global pedaqoji məqsədi - müvəffəqiyətli muhitin yaradılması yolu ilə oyranənin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Bu muhitdə oyranən lazımi biliklər əldə edir. Təlim proqramı novbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin etməlidir: təlim materialının numayış etdirilməsi; müəyyən sahədə təlim; təlim prosesi gedisiñin idarə edilməsi ucun testləşdirmə və diaqnostika; xususi təlim. Yerinə yetirilən metodik funksiya noqteyi-nəzərdən təlim muhitini və təlim proqramları arasında dəqiq "cəkilmiş sərhədlər" yoxdur. Bu sinifdən olan təlim vasitələri arasındaki yeganə fərqli təlim muhitlərindəki nəzarətçi tipli nəzarətin olmaması, təlim proqramlarında isə bu nəzarətin olmasına. Perspektivdə isə bu komponent bu və ya digərində hamisə olur.

4.KOMPUTER TƏLİM PROQRAMLARINDAREALLAŞDIRILAN TƏLİM USLUBLARI

Muasir TMPT-lər novbəti təlim uslublarını və ya onların məcmusunu reallaşdırır:uzlaşdırılmış fəaliyyət, müəllim və şagirdin musahibəsi, izahlı təlim, konsultativ (məsləhətic) təlim. *Uzlaşdırılmış fəaliyyət zamanı* həlli bir necə şagirdin iştirak etdiyi qrupla reallaşdırılan murakkəb (umumi) məsələ qoyulur. Bu zaman hər bir şagird öz xususiləşdirilmiş rolunu alır. Məsələnin həlli prosesində qarşıya qoyulmuş məqsədə tez və optimal catmağa yönəldilmiş şagirdlərin fəaliyyətlərinin uzlaşdırılmasının vacibliyi qoyulur. Bu yanaşma adətən layihəli təlim və işguzar oyunlarla reallaşdırılır. *Müəllim və şagirdin musahibəsi* prosesində təşəbbusu novbə ilə həm (məqsədi şagirdin biliklərindəki boşluğu müəyyənləşdirmək olan) müəllim, həm də (biliklərini dərinləşdirmək ucun sorğular formalasdırı) şagird ələ alır. Musahibənin proqramlaşdırılması cox cətindir, ancaq bu mexaniki oyranmədən fərqli olaraq şagirdin biliklərini dəqiqliyənələndirməyə imkan verir. Bu cur təlim prosesində şagirdin bilikləri elə dialoqun gedişində analiz oluna bilər.

İzahedici təlimdə şagirdə məsələ həllinin coxsayılı numunələri təqdim olunur və sonnəticənin alınması prosesində biliklərin

butun elementlərinin mənası izah edilir. Təlim prosesi biliklərin ardıcıl canlandırılması prosesi kimi təqdim olunur. Yeni biliklərin əldə edilməsinin vacibliyi şagird tərəfindən dərk edilməlidir və hər bir yeni bilik kvanti yeni imkanlarla müşaiyət olunmalıdır. Bu yanaşma fənn sahəsinə görə daha sadə və ya artıq məlum olan anlayışları terminlərə görə acmaq ucun əks fəaliyyəti də nəzərdə tutur.

Məsləhətic təlim şagirdin təlim mühitində daha fəal fəaliyyətini nəzərdə tutur. Bu təlimmuhitində şagirdə, oyranılan fənn sahəsini acan məsələlər təqdim olunur və tədqiqat ucun imkan verilir. Şagirdin fəaliyyətinin (doğru və ya yanlış) nəticələrini alaraq sistem mənaca asılı olan anlayışlar verə bilər və ya intellektual komponentlərin olduğu halda şagirdi məsələnin həllinə yönəldə bilər. Bu rejim bir qayda olaraq, istifadəcinin ozu tərəfindən tələb olunur, sistem isə, istifadəcinin əsasən sistemin suallarına cavab verdiyi təlimatlı (muəllimli) təlimdə olduğundan fərqli olaraq daha passiv rol oynayır. Bununla da, sistem sorğu sistemində muraciətin təmin olunduğu "elektron ensiklopediya"ya oxşar bir şeyə çevrilir. Uyğun təlimatlı təlim yardımı təlimmuhitlərinin vacib komponenti olur, həm konseptual, həm də əməli biliklərdən istifadə etmək, həmcinin təlim materialını təqdim etmək oyranma rejimlərini (izah etmə, bilikləri mohkəmləndirmə, diaqnostika,

təkrarlama, tədqiqat və s.) təşkil etmək ucun vasitələrdən ibarət olmalıdır.

Program-aparat vasitələrinin, komputerlərin təlim prosesində istifadə edilməsi təcrübəsinin və təlim prosesinin təşkilinin müasir mərhələsində TMPT-ləri aşağıdakı kimi sinifləndirmək olar: komputer dərslikləri; fənnə-yonəlmış mühütlər (virtual reallıqlar, mikrodunyalar, modeləşdirici proqramlar, təlim paketləri); laboratoriya məşğələləri; trenajorlar; nəzarətci proqramlar; təlim məqsədli "soraq kitabları", məlumatllar bazası.

5. MULTIMEDIYA TƏDRIS VASITƏLƏRİNƏ ONLARDAN İSTİFADƏ QAYDALARI

Yuxarıda qeyd olunduğu kimi təhsil müəssisələrinin komputerləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklər yaradır. Təcrübə göstərir ki, informasiya texnologiyalarından bu gün nəinki təhsil müəssisələrinin idarəolunmasında, həm də müəssisədən kənar tədbirlərin həyata keçirilməsində də geniş istifadə olunur. Xususən də internetin yaranması, gənclər arasında onun çox populyar olması, təhsilin çox muxtalif sahələrində yeni-yeni üfüqlər acır. Bu günə qədər pedaqoqlar fərdikomputer kimi güclü təlim vastəsinə tarixən heç vaxt malik olmamışlar. Təlimdə

elə texniki vəstə yoxdur ki, didaktik imkanlarına görə müqayisə edilə bilsin.

İnformasiyaların surətli artımı şəraitində təhsilin məzmunu və təşkilinə verilən tələblər də dəyişir. Bu günün təhsili şagirdlərə daha çox informasiya yadda saxlamaq yox, tənqidi və məhsuldar düşünməyi oyranməyi, problem xarakterli məsələləri sərbəst həll etməyi oyrətməlidir. Bu baxımdan tədris prosesində şagirdlərin idrak fəaliyyətinin yüksəldilməsi problemlərinin elmi metodik tədqiqi bu gün daha aktualdır. Riyaziyyat fənnini spesifik xüsusiyyətləri tədris prosesində həm informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqini, həm də təlimdə idrak fəaliyyətini artırın metod və vastələrdən sistematik istifadəni diqqətdə saxlamağı tələb edir.

Multimediya vasitələrinin tədris prosesində tətbiqi müvafiq pedaqoji texnologiyanın hazırlanmasını da tələb edir. Multimedya avadanlığı muhum didaktik vasitə olaraq ozundə üç muhum komponenti birləşdirir: tədris materialının məzmununu, onun şəhər metodu və təlim texnologiyasını. Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub, oyrədici sistem əmələ gətirir, şəxsiyyətin özünü təhsil prosesini reallaşdırmağa hərtərəfli imkan yaradır.

6.ELEKTRON TƏDRIS VƏSAITLƏRİNİN (ETV) YARADILMA PRINSİPLƏRI

İnformasiya tədris resursları iki qrupa bolunur: bilavasitə şagirdin komputerində olan informasiya (lokal komponent) və tədris mərkəzinin komputerlərində olan informasiya (şəbəkə komponenti). Informasiyanın yerləşdirilməsi usulundan asılı olaraq bu resursların yaradılması və istifadə texnologiyası müəyyən tələblərə cavab verməlidir. Lokal komponent çap məhsulundan, magnit lentində olan audio video yazdırın və kompüter yönümlü informasiya daşıyıcılarından ibarətdir.

Tədrisdə istifadə edilən informasiya resurslarının iri həcmli olması müvafiq tutumlu informasiya daşıyıcısından istifadəni tələb edir. Bu səbəbdən multimedya kursları ucun CDROM texnologiyalarından istifadə edilir. Interaktiv multimedya kursu informasiya təsvirinin muxətərif mühitlərini (mətn, statik və dinamik qrafika, audio-video təsvir) sintez etməyə imkan verir, şagirdi təlim prosesinin fəal iştirakçısına çevirir (şagirdə təqdim edilən hər yeni informasiya bloku onun əvvəlki fəaliyyətinə, mənimsəmə səviyyəsinə müvafiq olaraq komputer tərəfindən seçilir və operativ təqdim edilir). Beləliklə ETV-nin yaradılmasında üçüncü prinsip tədris materialının multimedya formada təqdimatıdır.

Şəbəkə kurslarının texniki bazasını IKT təşkil edir. Telekomunikasiya texnologiyaları əsasən tədris materiallarının ötürülməsi məqsədilə istifadə olunur. Internet resursu formasında tədris materialının yaradılması ucun muxətərif HTML – redaktorlardan istifadə edilir. Bu HTML sənədini interaktiv edir və informasiyanı serverə oturməyə imkan yaradır.

Tədris materialının Internet vasitəsilə təqdim edilməsində nəzərə almaq lazımdır ki, online rejimində serverlə əlaqə telekomunikasiya kanallarının keyfiyyətsizliyi ucbatından müəyyən texniki problemlər yarada bilər, təlimin səmərəsi azala bilər, nöticəsində şagirddə Internet təhsilə, elektron təhsilə, IKT-yə mənfi, qeyri-ciddi munasibət formalaşa bilər. Belə problemlərin yaranmaması ucun müəllim əvvəlcədən müəyyən qabaqlayıçı tədbirlər həyata keçirmalıdır. Lokal komponent yaradılması ucun istifadə edilən proqramlaşdırma sistemləri, adətən multimedya kursda Internet resurslarına muraciət imkanları yaradır (müəyyən Internet unvanları qeyd edilməklə), nöticədə şəbəkə və lokal resurslar birləşir, vəhdət təşkil edir, müəyyən mənada vahid informasiya-təhsil məhiti (dar mənada) yaranır.

Tədris yonumlu ETV-nin təsnifati. İstənilən növ tədris materiallarının məzmunu (istənilən təhsil texnologiyasının tətbiqi zamanı) kompleks halda şagirdin mənimsəməli olduğu bilik və

bacarıqların zəruri və kafi səviyyəsini eks etdirir. Tədris yönümlü ETV-nin məzmunu dövlət standartlarına və müasir təlim texnologiyalarına tam uyğun formada tərtib edilməlidir. Tədris materialı elə strukturlaşmalıdır ki, oyraçıcı elmi-predmet yonumu biliklərin şəxsi təzahuru formalasın, onların tətbiqi vərdişləri inkişaf etsin.

7.TƏDRIS YÖNÜMLÜ ETV-NİN TƏSNİFI PRİNСİPLƏRİ

Tədris yonumu ETV coxaspektli xarakter daşıyır. Bir tərəfdən yerinə yetirdiyi funksiyalara görə o, tədris nəşridir, bu səbəbdən tədris kitablarının təsnifatı prinsiplərindən istifadə etmək olar. Digər tərəfdən onlar elektron nəşr kateqoriyasına aiddir və onlara elektron nəşrlərin təsnifatı-prinsipini tətbiq etmək olar. Üçüncü tərəfdən yaradılma texnologiyasına görə onlar program məhsuludur və onlara programməsullarının təsnifatı prinsiplərini tətbiq etmək olar. Müasir adəbiyyatda veriliş meyarları nəzərə alınaraq tədris yonumu ETV aşağıdakı əlamətlərə görə təsnif edilə bilər:

- təlimdə yeri və rolunu müəyyən edən funksional əlamətə görə;
- struktura görə;
- mətnin təşkilinə (strukturuna) görə;

- təqdim edilən informasiyanın xarakterinə görə;
- şərh formasına görə;
- məqsədli təyinatın görə;
- cap ekvivalentinin (analoqunun) mövcudluğuna görə;
- əsas informasiyanın təbiətinə görə;
- yayım texnologiyasına görə;
- istifadəçi və elektron nəşrin qarşılıqlı əlaqə xarakterinə görə;

Hal hazırda tədris nəşrləri sisteminin müəyyən tipoloji modeli yaranmışdır. Onlar tədris nəşrinin təlim prosesində yeri və əhəmiyyətini müəyyən edən funksional əlamət əsasında dord qrupa bolunurlar: program-metodik (tədris planı, tədris programı), tədris-metodik (metodik göstərişlər), oyraçıcı (dərslik, dərs vəsaiti, muhazirə konseptləri), koməkci (praktikumlar, muntəxəbatlar və s.) tədris nəşrləri. Informasiya texnologiyaları bu təsnifata görə beşinci qrup tədris nəşrini təşkil edə bilər: yoxlayıcı-nəzarətedici (testləşdirici proqramlar, verilənlər bazası). Elektron nəşrlər strukturuna görə bir tomlu, cəxəmlü və elektron seriya kimi təsnif edilir.

Mətnin təşkilinə görə tədris eklektron nəşrlər mononəşrlər və məcmua kimi iki qrupa bölünür. Verilən informasiyanın xarakterinə görə tədris nəşrləri tədris planı, tədris programı, metodik göstəriş, metodik rəhbərlik, təcrübə programı, muntəxəbat, dərslik, dərs vəsaiti və s. kimi təsnif olunur.

Materialın şərhinə görə tədris materialları aşağıdakı kimi təsnif olunur:

- konveksion tədris materialları (təlimin informativ funksiyasını həyata kecirir);
- programlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər);
- problemlı tədris nəşrləri (şagirdlərin məntiqi təfakkurunun inkişafı məqsədi ilə tədrismaterialı problemlı təlim nəzəriyyəsi əsasında şərh olunur, belə nəşrlər şagirdlərin idrak fəaliyyətini yüksəltməyə xidmət edir);
- kombinə edilmiş və ya universal tədris nəşri.

Elektron kursun yaradılma prosesi əsasən üç mərhələyə bölündür:

1.Kursun layihələndirilməsi.

2.Kurs materiallarının hazırlanması.

3.Materialların vahid program kompleksində birləşdirilməsi.

Mətnin hazırlanması. Hipermətn və multimedialıq prinsipi əsasında elektron kursun texnoloji ssenarisini yaratmağa başlayarkən nəzərə almaq lazımdır ki, multimediya kursdakı bütün tədris informasiyası hipermətn prinsipinə görə, məzmunca bir necə səviyyədə təqdim edilə bilər. Tədris materialının xətti strukturlaşmasının (programlaşdırılmış təlimin xətti oyradıcı programlarına uyğun) hipermətn formasında təqdimati zamanı

geniş yayılmış variant belədir: Birinci səviyyə-əsas informasiya, ikinci səviyyə-izahat və əlavələr, ucuncu səviyyə-illustrativ material, dorduncu səviyyə-məlumat-sorğu materialı olmalıdır. Tədris materialının xətti strukturlaşmasının idrak fəaliyyətinin muxtalif formalarına yönəmisi təqdimati daha səmərəli edir.Bu zaman birinci səviyyə-illustrativ-təsviri, ikinci səviyyə-reproduktiv, ucuncu səviyyə-yaradıcı-produktiv kimi təyin oluna bilər.

Statik illüstrasiyaların hazırlanması

Statik illustrasiya mətn tipli materialı müşayət edən şəkil, sxem, xəritə, fotoqrafiya və s. ola bilər. Bunlar tədris informasiyasının qavrayışını asanlaşdırır. Tədris yonumlu elektron vasitələrə statistik illustrasiyaların daxil edilməsi zərurəti onların metodik əhəmiyyətini artırır. Təlim prosesində əyanılıkdən istifadə materialın qavrayışını, şagirdlərin yaradıcılığını yüksəltməyə, onların idrak fəallığını artırmağa şərait yaradır.

Materialların vahid program kompleksində birləşdirilməsi.

Muəllif tərəfindən secilmiş, elektron formaya çevrilmiş ilkin tədris informasiyası (mətn, qrafika, multimedia) muəllif ideyalarına uyğun olaraq interaktiv tədris kadrları formasında birləşmişlidir. Belə tədris vasitəi şagirdə oyrənmə tempini, materialların mənimsənilmə ardıcılığını sərbəst müyyən etməyə imkan verir. Kursun pedaqoji və texnoloji ssenarisinin hazırlanması ən muhum mərhələdir.

8.DIDAKTIK XÜSUSİYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI

Təhsil vasitələrinin didaktik xüsusiyyətləri dedikdə, həmin vasitələrin həm nəzəri, həm də praktik bilik və vərdişlərin öyrənilməsi üçün nəzərdə tutulan imkanları başa düşülür. Məsələn, kompüterindidaktik xüsusiyyəti dedikdə, onun özünü öyrətmək qabiliyyəti – yəni HELP (SPRAVOÇNIK/KÖMƏK) sisteminin imkanları başa düşülməlidir.

Təhsil vasitələrinin didaktik funksiyaları dedikdə, həmin vasitələrin tədrisdə təyinatı, onların təlim-tədris prosesində yeri və rolü başa düşülür. Didaktik funksiyalara daha çox tədris

vasitələrinin periferik xüsusiyyətləri aid edilir. Kompüterin didaktik funksiyalarına onun HELP sistemini istifadəçiyə çatdırmaq üçün nəzərdə tutulan imkanları başa düşülür.

Qlobal internet şəbəkəsinin yaranması məlumatların yeni informasiya texnologiyalarının köməyi ilə toplanması, emal edilməsi, saxlanması, ötürülməsi kimi funksiyaların daha da təkmilləşdirilməsinə səbəb olmaqla informasiya texnologiyalarının məsafədən qarşılıqlı əlaqə yaratmaq kimi aşağıda göstərilən böyük imkanlarının reallaşdırılmasına şərait yaratdı:

- Təhsil prosesi iştirakçılarının (öyrənənlərin, elektron informasiya mənbələrinin və öyrədənlərin) qarşılıqlı əlaqələrinin yeni formalarda tətbiqinin;
- Təhsil prosesi iştirakçılarının vaxt baxımından sərbəstləşməsinə və onların vaxtdan səmərəli istifadə imkanlarının genişlənməsinə (asinxron təhsil metodu)

Kompüter şəbəkələrində tədrisin təşkilinin didaktik xüsusiyyətlərinə aşağıda göstərilən informasiya texnologiyalarının didaktik xüsusiyyətləri də aid edilir:

- Təhsil prosesində informasiya texnologiyalarından istifadə metodlarına əsaslanmaqla elektron təhsil materiallarının yaradılması;
- Təhsil prosesi iştirakçıları arasında məsafədən informasiya mübadiləsinin yaradılması;

İnformasiya texnologiyalarının didaktik imkanları təhsil prosesində aşağıdakı təhsil alma imkanlarının yaranmasına kömək edir:

- Təhsil prosesinin uzaq məsafədən reallaşdırılması: bu zaman öyrədənlə öyrənən və ya öyrənənlər qrupu arasında ya elektron yazılmalar, ya da audio/video bağlantılının köməyi ilə əlaqələr yaradıla bilər;
- Öyrədənlə öyrənən və ya öyrənənlər qrupu eyni vaxtda və vaxtdan aslı olmayaq uzaq məsafədə yerləşən tədris vasitələrindən istifadə etmək imkanlarının yaranması.

Bu proseslərin həyata keçirilməsi vaxt baxımından 2 rejimdə həyata keçirilə bilər:

1. Bütün tədris iştirakçıları məsafədən və yerindən aslı olmayaq eyni vaxtda kompüter arxasında aktiv vəziyyətdə (onlayn rejim) olmalıdır. Belə təhsil prosesi sinxron təhsil prosesi adlanır.
2. Tədris prosesi iştirakçılarının eyni vaxtda aktiv rejimdə olmaları tələb olunmur. Onlar tədris prosesini özləri üçün daha sərfəli vaxtda və səmərəli üsullarla həyata keçirirlər. Belə təhsil alma rejimi asinxron rejim adlanır.

9.Təhsildə istifadə olunan İKT avadanlığının didaktik xüsusiyyətləri və funksiyaları

İKT-nin sürətli inkişafı, onun cəmiyyətin bütün fəaliyyət sahələrinə və proseslərə güclü müdaxiləsini təmin edir. Buna görə də yeni şəraitdə cəmiyyətin hərtərəfli və dinamik inkişafının təmin olunması üçün ən yaxşı vasita kimi İKT-i çıxış edir. Ayndır ki, ölkələrin rəqabətədavamlı iqtisadiyyatlarının təminatı, həmin ölkələrin təhsil sistemlərinin işindən birbaşa aslidir. Odur ki, təhsil sistemində də işlərin səmərəli təşkili üçün buraya yeni texnologiyaların, innovasiyaların tətbiqinə geniş yer ayrılmalıdır. Bu baxımdan İKT avadanlığının təhsilə tətbiqi mühüm rol oynayır və bu yönədə aşağıda göstərilən perspektivləri açır:

1. Audio-video dərsliklərdən geniş istifadə etməklə tədris materiallarının uzaq məsafələrə ötürülməsi və qəbul edilməsi imkanları;
2. Təhsilin bütün mərhələləri üçün kompüter texnologiyalarına əsaslanan kasılmaz və fasılısız tədris mühitinin formalşdırılması;
3. Öyrənenin şəxsi yaradıcılıq imkanlarına müvafiq təlim metodikasının, onun növünün seçilməsində sərbəstliyin artırılması;

4. Təhsil sisteminin İKT-yə əsaslanan elmi metodik bazasının yaradılması;
5. Açıq təhsil sisteminin reallaşdırılması üçün imkanların artması.

Göstərilənlərin həyata keçirilməsi məqsədi ilə təhsil sistemində telekommunikasiya sisteminin imkanlarından da geniş istifadə olunmalı, informasiya texnologiyaları təhsil sisteminə geniş tətbiqi təmin edilməlidir. Tədrisdə qlobal internet şəbəkəsinin imkanlarından istifadə olunmalı, vahid təhsil informasiya mühiti formalasdırılmalı, təhsil yönümlü vahid informasiya məlumat bazası yaradılmalı, açıq təhsil sisteminin imkanlarından geniş istifadə olunmalıdır.

10.İNTERNET ŞƏBƏKƏNİNƏSAS DİDAKTİK XÜSUSIYYƏTLƏRİ VƏ FUNKSIYALARI

Internet şəbəkənin baza didaktik xüsusiyyətlərinə aid edilir:

- Məlumatların yüksək sürətlə ötürülməsi imkanları;
- Interaktivliyi təmin edən telekomunikasiya sistemlərinin çoxtərəfli mübadilə imkanları (məsafədən aktiv/interaktiv);
- Multimedia programları və hipermətnlərlə işləmə imkanlarının geniş olması;

- Mürəkkəb strukturlu informasiya mənbələrindən istifadə etmək imkanlarının geniş olması.

İnternet şəbəkədə bu və digər didaktik imkanların reallaşdırılması məqsədilə yaradılmış xidmətlərlə tanış olaq.

Elektron poçt (E-mail ünvan)

Elektron poçt (E-mail ünvan) internet şəbəkəyə qoşulmuş istifadəçilər arasında məsafədən əlaqələrin yaradılması üçün ən populyar elektron xidmət növüdür. Elektron poçt virtual təhsil iştirakçılarına mətn, qrafik, multimedia tipli audio/video tipli məlumatların çatdırılması üçün mükəmməl mübadilə vasitəsidir. Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçılarının iş yeri əsasən aşağıda göstərilən İKT avadanlığı ilə təmin olunması məqsədəyəğündür:

- Kompüter dəsti, Modem, Printer, Ckaner, Proyektor və müvafiq program təminatı.

Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçısının vaxt baxımından asılılığı olmur. Yəni Elektron poçt istifadəçisi ona göndərilmiş informasiyanın məzmununa istədiyi vaxt baxa bilər. Bundan sonra istifadəçinin informasiyanı yadda saxlamaq, başqa birisinə ötürmək və ya silmək imkanları olacaqdır. Elektron poçt xidmətinin bu xüsusiyyətləri tədris prosesinin asinxon

təşkili üçün gözəl imkanlar açır. Elektron poçt xidmətindən istifadə zamanı, istifadəçilər arasında məsəfa rol oynamır. Materialların ötürülməsinin sürəti və keyfiyyətlə çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən aslı olur. Elektron poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk antennaları, kabellər, radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Elektron poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılardan aid edilə bilər:

- Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında saxlanılan informasiyanın mübadilə imkanları;
- Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanı kompüterin yaddaşına yazılması, onun üzərində redaksiya işlərinin aparılması imkanları və həmən onformasiyanın digər E-ünvanlara göndərilməsi imkanlarının olması;
- Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının olması;

Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılması mümkündür. Elektron poçt vasitəsilə iri həcmli faylları, məlumatlar bazasını, elektron sənədləri örtmək və qəbul etmək mümkündür. Kompüterdə

işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrənənlər, həm də öyrənənlər üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlanmağa, bu məqsədə digər tədris iştirakçıları ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı şərait yaradır. Elektron poçt xidmətinin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin mühazirə mətnlərini əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və məqədə dərslərinə qatılmaq və s. olar.

Elektron konferensiyalar

Çox vaxt kompüter konferensiaları adlandırılaraq elektron konferensiyalar məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin xidmətlərindəndir. Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konferensiya iştirakçılarının iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı ilə əsasən üst-üstə düşür.

Lakin proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli təşkilinə gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların program təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini dəstəkləyən ən populyar programlardan biri kimi Skayp (Skype) programını göstərmək olar. Bu program istifadəçilər arasında multimedia tipli əlaqələrin qurulması üçün çox mükəmməl imkanlar açır.

Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar (sinxron təhsil forması). Elektron konferensiyaların əsasxüsusiyyəti ondan ibarətdir ki, iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. Internetin bu xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühəzirlərdə, seminar və təcrübə məşqələlərində iştirakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək bacarıqlarının olması vacib şərtlərdəndir.

Elektron konferensiyaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin mütləq FTP serverlə təchiz olunması vacibdir. Belə server bütün konfrans iştirakçıları üçün nəzərdə tutulan

məlumatları özündə saxlayır və iştirakçıların həmin məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları üçün açıq olur.

Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların istifadəciyə (virtual qrup iştirakçılarına) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir.

Telekonferensiya və videoteləfon xidmətləri

Bu vasitələr öyrədən və öyrənənlərlə ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman iştirakçıların sayı çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi arasında qarşılıqlı informasiya mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana qədər yalnız müşahidəçi rolunda olurlar. Bu növ xidmətin təşkili üçün nəzərdə tutulan aparat və program təminatı özünəməxsusluğunu ilə fərqlənsə də, əsasən elektron konferensiyaların aparat və program təminatı ilə üst-üstə düşür. Telekonferensiya və videoteləfon xidmətlərini digər internet xidmətlərindən fərqləndirən ən mühüm cəhət iştirakçılar

tərəfindən ötürülən və qəbul edilən informasiyanın ölçüsünə məhdudiyyətlərin qoyulması və bu məhdudiyyətlərin də materialın keyfiyyətinə təsir etməsidir.

Bu tip şəbəkə xidmətlərinin didaktik xüsusiyyətlərinə tədris məqsədli proqramlarla paralel, təsvirlərin, səsin, qrafik informasiyanın vəs. real vaxt seans ərzində istifadəçilərə çatdırılması imkanlarının geniş olmasına. Bu xüsusiyyətlər mühəzirələrin, seminarların, məsləhət saatlarının canlı dinlənilmesi, yoxlama və imtahanların ənənəvi üsullara yaxın üsullarla keçirilməsi üçün yaxşı imkanlar açır.

Elektron kitabxanalar

Elektron kitabxana kitabların, müəssisə daxili əmr və sərvəncamların, müxtəlif təlimat və göstərişlərin və s. çeşidlənmiş formada toplandığı, naviqasiya və axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana həm də özündə müxtəlif təyinatlı elektron məlumatları (ədəbi və s., kompüter proqramlarını, media və audio-video faylları) saxlayan vəb sahifə kimi də hazırlanı bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış bazalar şəklində də yaradıla bilər.

Elektron kitabxanaların yaradılması və onlardan geniş miqyaslı istifadənin təşkili əsasən təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər əsasında qurulmasına yönəlməlidir. Internet şəbəkənin xidmətlərindən geniş istifadə imkanlarının yaranması da elektron kitabxanaların yaranmasında və tətbiqini zəruri edən amillərdəndir.

Elektron kitabxananın tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ məlumat alınması imkanlarını təmin edir. İstifadəçi elektron kitabxananın xidmətlərindən istifadə edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusi də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur.

Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş imkanlar açır, kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin imkanlarından istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır.

Bu gün dünyanın ən böyük elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstərir. Bu kitabxana 12 milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə

cəmləşdirir. Kitabxanaya müraciət internet şəbəkə vasitəsilə aparılır. Kitabxananın ən maraqlı cəhəti burada pirat (oğurluq) vasitələrdən istifadə olunmamasıdır. Daha dəqiq desək, kitabanada müəllif hüquqlarının qorunmasına ən ənəmlı yer verilir.

11. DISTANT TƏHSİL TEKNOLOGİYASI (DTT)VƏ ONUN TƏTBİQ XÜSUSİYYƏTLƏRİ

Bu gün İKT-nin təhsilə tətbiqi sahəsində inkişaf əsasən 2 istiqamətdə davam edir:

1. Ənənəvi təhsil formalarının formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsində İKT-dən istifadə.
2. Təhsil prosesində yeni metodların yaradılması və yeni metodlardan istifadə etməklə distant (məsafədən) təhsil texnologiyasının tətbiqi.

Son illərdə distant təhsil forması təhsil və informasiya mədəniyyəti sahəsində qlobal (köklü) dəyişikliklərə səbəb olmuş, və hazırda inkişaf etmiş dövlətlərin əsas təhsil formasına çevrilməkdədir. Distant təhsil formasının inkişafı yeni təhsil müəssisələrinin, fakültələrin yaranmasına təkan verir və bu növ təhsil formasında təhsil almaq istəyənlərin sayının sürətlə

artmasına və beləliklə də təhsilə yeni əlavə xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq distant təhsil sisteminə keçmiş dünya ali məktəblərinin təcrübəsi sübut edir ki, bu forma təhsil sisteminin təşkilinə xərclənən vəsait tezliklə özünü doğruldur və müəssisəyə əlavə böyük gəlirlərin daxil olmasına yaxşı zəmin yaradır.

Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkənin yaranması ilə sürətlənmiş, və indi ən populyar təhsil formasına çevrilməkdədir. Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir:

1. Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada təhsil iştirakçılarının müayyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil zamanı bu məhdudiyyətlərin demək olar ki, bütünlükə aradan qalxır.
2. İformasiyanın radikal olaraq tamamilə yeni forma və məzmunda çatdırılmasının təmin olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimati, iri həcmli avtomatlaşdırılmış sorğu sistemlərindən istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.).

3. Biliklərin daha təkmil qaydada qiymətləndirilməsi imkanlarının artması, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili və s.

Distant təhsilla məşqul olan tədris müəssisələrini əsasən 3 kateqoriyaya ayırmış olar:

1. Yalnız distant təhsillə məşqul olan təhsil müəssisələri. Bu kateqoriyadan olan təhsil müəssisələrinin sayı çox deyildir və bu formada təhsil verən müəssisələr əsasən ABŞ-da daha geniş yayılmışlar.
2. Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən müəssisələr. Hazırda dünyada bu növ fəaliyyətlə məşqul olan çoxlu sayda təhsil müəssisələri mövcuddur və bu müəssisələr fəaliyyətlərini əsasən distant yolla həyata keçirməyə üstünlük verirlər. Dünyanın bir çox aparıcı ali məktəblərində mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması fakültələri və ya kursları mövcuddur. Distant təhsil üsulu belə mobil qrupların çəvik yaradılmasına, onlarla işin səmərəli təşkilinə yaxşı imkanlar yaradır və bu həm virtual qrup nümayəndəsinin həm də onun tədrisinin təşkili ilə məşqul olanların işinin təşkili üçün böyük imkanlar açır. Qeyd etmək lazımdır ki, əksər distant təhsil müəssisələri təkmilləşdirmə və yenidən hazırlanma təhsilinin təşkiliində

öyrənənlərin sıfarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb olur.

3. Eyni zamanda həm ənənəvi təhsil, həm də distant təhsillə məşqul olan təhsil müəssisələri: Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri distant təhsil formasından çox geniş istifadə edirlər və bu növ təhsil forması ilə məşqul olan altqrumular həmin müəssisələrin Açıq Təhsil Fakültələri adlanırlar. Açıq təhsil fakültələrində işin uğurlu təşkili hər şeydən əlavə müəssisəyə əlavə gəlirlərin və dividendlərin cəlb olunmasına gözel imkanlar açır və s.

12.DİSTANT TƏHSİLİN XARAKTERİSTİKALARI

Distanttəhsilinxarakteristikalarına əsasən aşağıdakılara aididir:

1. Kursun struktur quruluşunun özəllikləri: Distant təhsil zamanı öyrənən mühazirə mətnlərini və digər elektron tədris materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan bütün materialları istifadə etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə və şəraitdə həmin materialı monitora çıxarıraq oxuyub öyrənmək imkanı əldə edir. Burada kursun materiallarını hazırlayanların işindən çox şəyər

aslıdır. Mətn və materiallar ilə hazırlanmalıdır ki, onlar yorucu olmasın və daha da cəlbəcici olsun. Bu məqsədə, xüsusi dizayn və prezентasiya programlarının imkanlarından istifadə etmək məsləhət görülür. Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması vacib şərtlərdən hesab olunur.

2. Kommunikasiya imkanları və vasitələri: Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, məlumatları və digər tədris yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və həmin növ materialları onlardan qəbul etmək üçün xüsusi aparat və program vasitələri ilə təminatı tələb edir. Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, telefon, televizor, faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş regimini və internetin didaktik imkanlarından yararlanmanı təmin edə biləcək program vasitələri aid edilə bilər. Bundan əlavə rəabilitasiyinin imkanları da təhsil mühitinin imkanlarına mütləq cavab verməlidir.
3. Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri: Ənənəvi təhsil formasında olduğu kimi distant təhsil forması da özünəməxsus müxtəlif təlim metodları ilə zəngindir. Bu metodların əsas məqsədi və qarşıya qoyduqları vəzifələrdən ən başlıcası

(demək olar ki, həm də ortada olan ən böyük problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı əlaqələrinin sıx təşkilinə yönəlmüşdür. Bu istiqamətdə müəyyən işlərin görüləsinə və vasitələrin işlənməsinə baxmayaraq (çat, elektron, audio və video konferensiya və digər) hələ də müəyyən işlərin görüləsinə ehtiyac vardır (məsələn, öyrənənin psixoloji durumuna əsaslanma və s.).

12.1.DİSTANT TƏHSİLİN ƏSAS ATRİBUTLARI

1. Öyrənənin fəaliyyətinin detallar üzrə dəqiq müəyyənləşdirilməsi (məsələlərin qeydləndirilməsi, məqsəd və vəzifələrin izah olunması, tədris vasitələrinin istismara hazırlanması və s.)
2. Öyrənən və öyrədən, öyrənən və tədris vəsaiti və tədris grupları arasında interaktivliyin təmin olunması (məsafədən qarşılıqlı əlaqənin yaradılması)
3. Müstəqil düşüncə tərzinin dəstəklənməsi və tədris yönümlü programlarda bu amilin yüksək səviyyədə təmin olunması (öyrədən öyrənəni başa düşür, amma maşın yox).

- Proqramların materialın öyrədilməsində ardıcılığa istinad etməsi və bu ardıcılığın pozulmamasına nəzarət edə bilməsi imkanları ilə təchizatı.

13. AVTOMATLAŞDIRILMIŞ TƏHSİL SİSTEMLƏRİ (ATS) VƏ ONLARIN TƏTBİQ XÜSUSIYYƏTLƏRİ

ATS-lər avtomatlaşdırılmış informasiya sistemi olaraq, virtual siniflərdə (auditoriyalarda) təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılır və öyrənən, öyrədən tədris-metodiki, didaktik və digər təhsil yönümlü materialları özündə birləşdirən avtomatlaşdırılmış informasiya sistemlərinə deyilir.

Avtomatlaşdırılmış Təhsil Sistemləri və bu məqsədə yaradılmış köməkçi vasitələr müxtəlif iş rejimlərində fəaliyyət göstərən obyektlərin işini tənzimləyir və həmin obyektlərin müstəqil idarə olunmasının təmin edilməsində istifadəçiyə kömək edir.

Ümumiyyətlə, ATS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda gösərilən mərhələləri əhatə edir:

- Ənənəvi Təhsil Sistemindən (ƏTS)
Avtomatlaşdırılmış Təhsil Sisteminə kecid *inqilabi* xarakter daşınamalıdır. Yəni mövcud təhsil sistemini *deklorativ* qaydada dəyişdirmək

yolverilməzdır və burada bütün islahatlar tədricən həyata keçirilməlidir.

- ATS-lər təhsilin müxtəlif sahələrini əhatə edən kompleks alt sistemlərdən ibarət olması məqsədə uyğundur və bu alt sistemlər hazırlanarkən müəyyən qanuna uyğunluğa riayət olunması, bütün prosesin texnoloji mərhələlər və tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır.
- ATS-in tam həcmində (bütün kompleks alt sistemlərlə) istismarının aşağıdakı mərhələlər üzrə həyata keçirilməsi məqsədə uyğundur:

ATS-lərin tətbiqinə minimum sayıda pilot təhsil müəssisələrində tədricən başlanılır (ibtidai, natamam orta, orta-ixtisas, ali təhsil müəssisələrində) və bu zaman ortaya çıxan problemlər aradan qaldırıldıqca sistemin seçilmiş müəssisələrdə daha geniş miqyasda tətbiqi başlanılır. Sonrakı mərhələdə pilot təhsil müəssisələrinin sayı artırılması, ATS-in istismarı regional və mərkəzi təhsili idarəetmə qurumları cəlb olunması ilə davam etdirilir. Bu qurumların tərkibində ATS strukturlarının yaradılması həyata keçirilir. Yalnız ATS-n pilot müəssisələrdə tətbiqindən gözənlənən nəticələr özünü doğrultduğu halda onun müəssisələrdə tam tətbiqinə başlanması məqsədə uyğun sayıla bilər.

ATS-in kompleks alt sistemləri

Avtomatlaşdırılmış Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5 əsas kompleks alt sistemləri əhatə edir. Həmin alt sistemlərin birləşdiricisi ATS-in tam funksional fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə (mühümüllük dərəcəsinə görə sıralanmış) aşağıdakılardan aid edilir.

Ümumi İformasiya Bankı Sistemi (ÜİBS)

Bu alt sistem əsasən ATS-in digər alt sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub, aşağıdakı məlumatları özündə cəmləyir:

- Dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsilə bağlı statik və dinamik informasiyaları, o cümlədən, qanunvericilik aktlarını, hüquqi sənədləri, təhsil standartlarını və s.
- Təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri;
- Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatları;
- Təhsillə bağlı elektron kitabxana resurslarını (dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, analitik məqalələr və s.);
- Yeni təhsil texnologiyaları haqqında məlumatları;

Bu və digər məlumatlar toplanmış avtomatlaşdırılmış bazalar əsasən aşağıdakı *funktsional tələblərə* cavab verməlidirlər:

- Məlumatların saxlanması, arxivləşdirilməsi, bərpası;
- Çeşidləmə və axtarış;
- Analiz və sintez;
- Kommunikasiya xətləri vasitəsilə ötürülmə.

ÜİBS ATS-in digər kompleks alt sistemlərinin hazırlanmasında və gələcək inkişafında önemli yer tutduğu üçün *birinci növbədə* yaradılmalı və istismara buraxılmalıdır. ÜİBS-in “İstismar” mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərini bu və ya digər şəkildə əlaqəsi olan dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, ATS-lə dövlət qurumları arasındaki münasibətlərin tənzimlənməsi, birləşmiş işin təşkil olunması istiqamətində müəyyən biliklərə malik olmalıdır.

Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS)

Bütün tip təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənenin (şagirdin, tələbənin və s.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu baxımdan ATS-in həmin sahəyə tətbiqi prinsipial xarakter daşıyır və təhsilin avtomatlaşdırılması zamanı prioritet mövqə tutur. ATS-in əsas

funksional kompleks alt sistemiə aid edilən TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır:

1. Təhsil pillələrinin sayına məhdudiyyət götürülür. Bununla təhsilin kasılmazlıyi təmin olunur.
2. Çoxballı sistemintətbiqinə və beləliklə, biliklərin daha dəqiqqiyətləndirilməsi üçün yaxşı imkanlar açılır.
3. Çoxcavablı, çox düzgünçavablı test tapşırıqlarının tətbiqinə imkan yaradır. Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmələri bir çox problemlərin operativ həll olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və ya təhsil standartlarına uyğun gəlməyən tədris elementlərinin operativ şəkildə təhsil sistemindən çıxarılması və ya redaktə olunması.
4. TYQKS-nin tərkibində həm də, öyrənənlərin şəxsi qiymət kartlarının avtomatlaşdırılmış analizi alt-sisteminin olması, ATS-in digər kompleks alt sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri müəyyən edir və aşağıdakı qlobal problemlərin həllinə yardım edir:
 - Təhsil standartları bazasının hazırlanması (TSS) və təhsil standartları minimumlarının operativ olaraq dəyişdirilməsi imkanlarının yaradılması:

Qeyd etmək lazımdır ki, “Əmək haqqlarının pedaqoji nəticələrə görə heslanması”, “Təhsil müəssisələrinin

maliyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil strukturlarının fəaliyətlərinin analizi” və s. kimi funksiyaların avtomatlaşdırılması üçün nəzərdə tutulan bu alt-sistem tədrisin taşkilində və idarə olunmasında mühüm yer tutur.

- Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərdəki mövzuların operativ şəkildə korrektası və ya yenilənməsi. (TTTS)
- Dövlət və qeyri-dövlət strukturlarında kadr probleminin effektiv həlli (TAİS).
- Təhsil sistemində şəffaflığın təminatı və s.

Təhsildə Təlim/Tədris Sistemi (TTTS)

Məlumdur ki, İKT təlim/tədris prosessinin tam computerləşdirilməsinə imkan verir. İKT-dən istifadə etməklə müxtəlif tip informasiyaların, o cümlədən, mətn, qrafik, audio, video məlumatların *tam emal* etmək, avtomatlaşdırılmış animasiya sistemləri yaratmaq, sürətli kommunikasiya xətlərindən istifadə etməklə təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına nail olmaq olar. TTTS-in bünövrəsinini təlim/tədris prosesini tam əhatə edə biləcək, *Dərslik-Müəllim (DM)*—elektron dərsliklər təşkil edir və onlar Ənənəvi TS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənirlər:

1. Dərsliklərin mövzuları *tam emal oluna bilən* mətn, qrafik, audio, video, animasiya elementləri vasitəsilə hazırlanır.
2. DM elektron dərsliklərin istismarı həm fərdi kompüterdə (CD&DVD disklər), həm da şəbəkə vasitəsilə (lokal və qlobal) aparılı bilər.
3. DM elektron dərsliklərin “*kağız*” variant *IKT vasitələri məhdud* olan təhsil müəssisələrində işlədilə bilər.
4. Belə dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta, maksimum tələbləri nəzərə alınaraq hazırlanır.
5. Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoymur. Öyrənen dərsliyin seçilməsində müstəqil olur. Bu isə öz növbəsində təcrübəli pedaqoqların aktiv pedoqoji fəaliyyətinə yardım edir (TAİS).
6. Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək imkanı ənənəvi üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir.
7. ATS-TYQKS ilə bağlıq dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv şəkildə korrektasına imkan verir.
8. ATS-TSS sisteminin tələbləri əsasında yaradılmış konkret fənn üzrə hər bir DM-in *Dərslik Ssenariisi (DS)* olur və DS *alt-sistemi* bütün təlim/tədris prosesi müddatində:

1. öyrənənin mənimsəmə əmsalına avtomatik nəzarəti təmin edir.
2. mənimsəmə qiymətindən asılı olaraq mövzular arasında keçidləri müəyyən edir.
3. təhsil pillələri arasında keçid üçün nəzərdə tutulmuş vaxt limiti aradan götürülür. Öyrənənin dərs pillələri üzrə irəliləyişi *fərdi* xarakter alır.
9. ATS-lərin çoxdilli interfeysə malik olması, DM elektron vəsaitlərinin *ölkə xaricindən istismarına* şərait yaradır və s.

Təhsil Standartları Sistemi (TSS)

Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir. Təhsil standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil pillələri arasında keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən olunması, operativ olaraq dəyişdirilməsi və s. ƏTS-in ən böyük problemlərindəndir. ATS-TSS bu tip problemləri həll etmək üçün yaradılır. Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin keyfiyyət ölçüsündür. Bu isə öz növbəsində ATS-TSS-dən istifadəni zəruri edir. ATS-də “*Təhsil Standartları*

Sistemi" kompleks alt-sistemi aşağıdakı mürəkkəb məsələləri həll edəcək:

- Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərinin (DM) hazırlanması standartlarını müəyyən etmək;
- Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə minimumularını (ATS-TYQKS vasitəsilə) müəyyən etmək;
- Təhsili idarə edən sübyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların attestasiyası, DM elektron dərsliklərinin sertifikatlaşdırılması, təhsil müəssisələrinin lisenziyalasdırılması və digər bu kimi problemləri həll etmək üçün nəzərdə tutulmuşdur.

Təhsilin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (TAİS)

Təhsilə cəlb olunmuş maddi, elmi, pedaqoji və s. resursların Avtomatlaşdırılmış İdarəetmə Sistemidir. ATS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və nəzarət mexanizmlərini özündə birləşdirməklə, müxtəlif səviyyələrdə prioritetlər əsasında təhsil sisteminin optimal və effektiv üsullarla idarə olunmasına yardım məqsədilə yaradılır. TAİS, təhsilin *şaqılı idarəolunma*,

üfiqü və şaqılı nəzarət mexanizmlərinə (alt-sistemlərə) malik olur.

Kompleks Alt Sistemlərin yaradılması mərhələləri

İKT sahəsində yaradılan *bütün sistemlər* müəyyən zəruri texnoloji mərhələlərdən keçməlidirlər. Bu mərhələləri keçməyən və ya qismən keçən sistemlər adətən qüsurlu olur və istismar zamanı gözlənilməz, neqativ problemlərin əmələ gəlməsinə səbəb olurlar. Bu baxımdan bütün *kompleks alt sistemlərin* yaradılması aşağıdakı ciddi *texnoloji mərhələlər* nəzərə alınmaqla həyata keçirilməlidir.

1. "Texniki məsələ" mərhələsi: ATS-nə keçid haqqında qərar əsasında reallaşır.

2. "Texniki layihə" mərhələsi: Sistemin global alqoritmərini, texniki sənədlərin hazırlanma qaydalarını, tətbiq olunacaq alqoritmik dilləri və verilənlər bazalarının tiplərini, layihənin yerinə yetirilməsinə cəlb olunacaq mütəxəssislərin səviyyə göstəricilərini müəyyən edəcək mərhələ.

3. "Programlaşdırma" mərhələsi:

3.1. "Tekniki layihə" sənədi əsasında program təminatının yaradılması (*alfa* versiya), sazlanması (*beta* versiya) və istismara hazırlı vəziyyətə getirilməsi

4. "Eksperimental tətbiq" mərhələsi: Program təminatının qabaqcadan hazırlanmış "Sistemə Nəzarət məsələsi" sənədi vasitəsilə yoxlanması (bu mərhələ haqqında məlumat yuxarıda verilmişdir).

5. "İstismar" mərhələsi: İstismar üçün nəzərdə tutulan texniki vasitələrin alınması, yerləşdirilməsi, sazlanması, müxtəlif istiqamətli kadrlar qruplarının hazırlanması.

Qeyd etmək lazımdır ki, ATS-nə keçid göstərilən mərhələlərən müvəffəqiyyətlə keçmiş və göznlənilən nəticələrlə əldə olunan real nəticələr arasında fərq olmayan hallarda mümkün ola bilər.

Ənənəvi Təhsil Sistemindən Avtomatlaşdırılmış Təhsil Sisteminə keçid məsələləri haqqında

Azərbaycanda təhsilin bu günkü vəziyyəti yeni təhsil texnologiyalarının tətbiq edilməsini qəçiləz edir. Bu baxımdan ATS-in tətbiqi Azərbaycanda da mərhələlərlə həyata keçirilməlidir. Belə ki, bu məqsədlə seçilmiş pilot məktəblərində ilk növbədə tələb olunan maddi-texniki baza yaradılmalı, sonra ATS-in "Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Alt Sistemi" tam

tətbiq olunmalı və yalnız bundan sonra ATS-in uyğun məsələləri həll olunduqca pilot təhsil müəssisələri üçün ATS-nə keçidin tam tətbiqinə, yəni aşağıda göstərilən kompleks alt sistemlərin ardıcıl tətbiqinə başlanıla bilər:

1. Ümumi İnformasiya Bankı Sistemi
2. Təhsil Standartları Sistemi
3. Təhsilin Avtomatlaşdırılmış idarəetmə Sistemi
4. Təhsildə Təlim/Tədris Sistemi

14. INTELLEKTUAL TƏLİM SİSTEMLƏR

Kompyuterin iş prinsipini öyrənərkən onların sadəcə yaddaşına yazılmış əmrləri yerinə yetirdiyi söylənmişdi, yəni kompyuter alqoritm əsasında işləyir, onun düşünmə, fikirləşmə qabiliyyəti yoxdur. Kompyutera bu qabiliyyəti aşılamaq olarmı?

İntellektual, yəni şüurlu maşınların yaradılması sahəsində uğurlu araşdırmalar aparılır. Kompyuterin şüurunu, intellektini insan şüurundan fərqləndirmək üçün onu **süni intellekt** adlandırmak qəbul olunmuşdur. Süni intellekt insanın intellektual fəaliyyətinə nüfuzu ilə səciyyələnən V nəsil kompyuterlərin yaradılması ilə inkişaf etdi. Bu nəsil kompyuterlər təbii dili başa düşməli, hər hansı göznlənilməz və qeyri-müəyyən vəziyyət üçün

qorar çıxara bilməli, yaddaşına əvvəlcədən yazılmış biliklərlə kifayətlənməyərək yeni biliklər qazanmalı, öyrənmə, qavrama qabiliyyəti olmalıdır.

Öhdəsinə düşən funksiyaları yerinə yetirmək üçün kompüter saniyədə trilyon əməliyyat aparmalıdır. Bu sürəti isə paralel işləyən çoxprocessorlu, çoxmaşını sislemərin köməyi ilə əldə etmək olar. Məs, Connection Machin adlı 65536 prosessordan ibarət kompüter saniyədə 7 milyard əməliyyat yerinə yetirə bilir. Ətraf mühit haqqında biliklərin 90%-i gözlər vasitəsilə alınır. Kompüterdə təsviri yaddaşa daxil edən qurğu – skanerin tanıma, qavrama qabiliyyəti yoxdur. Bu problem də hələ tam həllini tapmayıb.

İntellektual sistemlərdə informasiya emalının kompüterdə də insan beynində olduğu kimi həyata keçirilməsi məsəlesi öyrənilir. Beyin fəaliyyətini tənzimləyən sinir hüceyrələrinin – neyronların funksiyalarını kompüterdə modelləşdirən nəzariyyə (neyron şəbəkələri nəzariyyəsi) əsasında kompüterlərə öyrənmə qabiliyyəti verən alqoritmər yaradılır. Neyronların bir sıra funksiyalarını yerinə yetirən integrəl sxemlər yaradılmışdır. Nəzəri hesablamalara görə optik elementlər əsasında yaradılan kompüterlər saniyədə qızıl trilyonlarla əməliyyat yerinə yetirə bilər. Məlumatın işq şüalarından istifadə etməklə yüksək sürətlə və etibarlı ötürülməsi və emalı son illər geniş

yayılmışdır. Molekulyar biologiyaya əsaslanan biokompyuterlərin elementləri moleküllərdür.

Deməli, intellektual təlim sistemləri

1. müəyyən məqsədə yönəldilmiş olmalıdır. Məqsədin verildiyi və ya sistem tərəfindən formalşdırılmasının fərqi yoxdur.
2. əhatə olunmuş aləmin dəyişməsinə reaksiya verməli, yəni kriteriyənin dəyişməsilə məsələni həll etməlidir.
3. bilik hüdüdlərini daim genişləndirməlidir, öyrənmək və özünü öyrətməklə aləmin modelini təkmilləşdirməlidir;
4. məntiqi nəticələri istifadə etməklə şəraititə tanımaq və qərar qəbul etmək, həmkarları ilə ümumi dil tapmaq, lazımlı gələrsə gördüyü işi izah etməyi, proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə əlaqələndirməyi bacarmalıdır və s.

Bələliklə, **intellektual təlim sistemləri** – müəyyən məqsədə yönəldilmiş, fəaliyyətini vəziyyət və proqnoza əsasən planlaşdırıran, aləmin modeli əsasında həssas orqanlardan və insanla intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı cari informasiya və özünü öyrənmə yolu ilə aldığı biliyi və “genetik” biliyi istifadə etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik sistemdir. Sistem adətən

1. öyrənən və ya özünü öyrədən blok,

2. proqnoz blok,
3. xarici aləmlə əlaqə bloku,
4. məqsədi formalasdırılan blokdan təşkil olunur.

Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual təlim sistemləriin ağıllı fəaliyyətini təmin etmək üçün strukturda "intellektual təşkilatçı" blokunun olması vacibdir.

Süni intellekt sistemləri əsasən Hard computing texnologiyası əsasında qurulmuşdur. Bu kompüterlərin inkişafı əsasən onların funksional imkanlarından, texniki xarakteristikalarından və mikroprosessorların qurulma arxitekturasından asılıdır. Dünyanın ən böyük mikroprosessor istehsalçısı INTEL firmasının buraxdığı superskalar arxitekturyaya malik, tərkibdə qurulmuş so-prosessorlar olan, ayrı-ayrı konveyerlərə malik, yüksəksürətli informasiyanı periferiya qurğularına ötürmək üçün lokal şinə malikdir və çoxprosessorlu serverlərdə istifadə olunaraq informasiya emalı sürəti qbayt/s ilə ölçülür. Bunlar sərt program bazasında qurulduğundan onların intellektual təlim sistemlərilərdə istifadəsi bəzən sistemlərin funksional imkanlarını məhdudlaşdırır.

Məşin intellektinin səviyyəsini artırmaq üçün Soft Computing strukturu daha perspektivlidir. Soft Computing-in əsas komponentləri qeyri-səlis məntiq, neyron şəbəkələr nəzəriyyəsi və ehtimal mühakiməsidir. Ehtimal mühakiməsi öz növbəsində

"genetik" alqoritmalar, xaos və öyrənmə nəzəriyyəsini birləşdirir. Qeyri-səlis məntiq – Fuzzy Logic (FL) soft kompüterinin aparıcısı və təşkiledicisidir. Bu məntiq hesablamanın deyilişi və interpretasiyasını (şərh) təmin edərək sənaye sahələrində, diaqnostikada, qərarların qəbul olunmasına, mürəkkəb sistemlərdə, informasiyanın çatışmadığı şəraitdə istifadə olunur. Süni neyron şəbəkəsi paralel hesablama modellərini əvəz edir. Qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfizadə tərəfindən irəli sürülmüşdür.

Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (ingiliscə: Fuzzy Logic, rusca: Нечеткая Логика, türkçə: Bulanık Mantık) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony",

"Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobilərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub.

Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayırlar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.

L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasına mühüm rol oynamış elmi kaşflərin müəllifidir. Qeyd edək ki, L.Zadənin nəzəriyyələrinin meydana gəlməsində onun Qurani Kərimi dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər var.

L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. L.Zadənin məşhur

vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. Amerika Birleşmiş Ştatlarının Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbəiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı. L.Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, sünü neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçixarma paradiqlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. L.Zadənin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modelidir.

L.Zadənin təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcud olan oxşar sünü təəssürat

sistemini yaratmağın princip və üsullarını vermişdir. Ümumiyyətlə Lütfi Zadənin qeyri-səlis mənətiqini obrazlı şəkildə belə izah etmək olar: Aristotel mənətiqi ilə mühakimə yürüdən beynin dünyani yalnız aq və ya qara rəngdə qavrarıv, Zadə mənətiqi isə dünyani bütün çalarları ilə qavramağa imkan verir. Çünkü Aristotel mənətiqi ikili (binar) mənətiqdır, Zadə mənətiqi çıxmənalı (kasılmaz qiymətli) mənətiqdır. Aristotelə görə, bir müddəə ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəənin doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırda bir arasında) kasılmaz qiymətlər alır. Zadə mənətiqində real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu mənətiqdə tolerantlıq daha çoxdur. Aristotel mənətiqinə görə, bir adam ya dostdur, ya düşmən (kim bizimlə deyilsə o, bizim düşmənimizdir, yadına demokratik olmayan cəmiyyətdə siyasi płyuralizmin olmaması düşür), Zadə mənətiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.). Professor Albert Eynsteyn fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının sərhəddini göstərdi. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müayyənlilik ölçüsü dayışdırımdan qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Əvvəlki yazılarının birində demişdim ki, Zadənin qeyri-səlis mənətiqi yayılma sürətinə və əhətə dairəsinə

görə bu gün bir çox alımlar elmdən çox dini xatırladır. Bu gün qeyri-səlis mənətiq sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər il 100-dən çox beynəlxalq konfrans və simpoziumlar keçirilir (ikinci belə elm sahəsi tanımiram). Zadə bizim üçün dahidir. Düz 20 il Amerika elmi ictimaayı tərəfindən qəbul edilməyən qeyri-səlis mənətiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alımları tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elma, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli, gücü onun mücərrəd mahiyyətini üstələmişdir.

Görkəmli alimin qeyri-səlis mənətiq nəzəriyyəsi Amerika Birləşmiş Ştatlarında kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis mənətiq əsaslanan fotovideo cihazlar buraxılır. Danimarkada qeyri-səlis mənətiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağlılı" ekspert sistemlər hazırlanır. Hazırda Yaponiyanın "Umtachi", "Mitsubishi", "Toshiba", "Sony", "Orison", "Canon", "Riqo", "Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis mənətiq

nəzəriyyəsindən istifadə edib böyük iqtisadi gəlir götürürərlər; məsələn: Yaponiyada "Panasonic" və "Kvassar" adı altında mallar istehsal edən "Mitçusita" şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyard dollarla gəlir götürmüşdür. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasetdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində da istifadə olunur.

Bilik anlayışı

Bilik kəlməsi programlaşdırılmasında məlum olan verilənlə bağlıdır. Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini ümumiləşdirir, müəyyən əlamətlər üzrə sintezləşdirir, sistemləşdirir, təkrarlaması aradan qaldırır. Məlumatlar-predmet sahəsində obyektləri, prosesləri, hadisələri, həmçinin onların əlaqə və xassələrini əks etdirən ayrı-ayrı informasiya elementləridir.

Məlumatlar kompüterdə emal edilərkən şərti olaraq aşağıdakı mərhələləri keçərək transformasiya olunur: ölçü və müşahidə nəticələri; elektron informasiya daşıyıcılarında diaqram, qrafik, funksiya və mətnlər; cədvəllər və soraqcalar; kompüterdə təsvir dili; məlumat bazaları və s. Biliklər-müəyyən predmet sahəsində

məsələlərin həllini təmin edən faktlar, prinsiplər, metodlar, qanunlardır və s.

Biliklər məlumatlar kimi kompüterdə mərhələlərlə transformasiya olunur: insan təfəkkürü kimi sistemləşdirilmiş formada; maddi daşıyıcılar (dərslik, metodiki vəsait, elmi və istehsalat xarakterli əsərlər) formasında; biliklərin təqdimedilmə dilində (semantik şəbəkələr, freymlər və s.); bilik bazaları. Biliklər – optimal strukturlaşdırılmış, sistemləşdirilmiş məlumatlardır (metaməlumat), verilənlər barədə verilənlərdir.

Məlumat bazaları məlumatları mühafizə etmək üçün yaradılır. Burada informasiyanın böyük hacmi və nisbətən az dəyəri xarakterikdir. Biliklər isə bilik bazalarında mühafizə olunur. Burada isə informasiya kütləsi az və mənəvi dəyərlidir. Bilik bazası istənilən tip intellektual təlim sistemləriin əsasıdır.

Bilikləri səciyyələndirən xüsusiyyətlər

Biliklər, demək olar ki, getdikcə strukturunu mürəkkəbləşən verilənlərin müəyyən dərəcədə inkişafından alınır. Programlaşdırmanın ilkin mərhələlərində ölçü vahidi maşın sözləri olan verilənlər, sərbəst sayda komponentlər vektoru, sərbəst ölçülü matrixlər, müxtəlif strukturlu cədvəllər, çətin təşkil olmuşdur faylı sistemləri və siyahı sturkturları, abstrakt tipli verilənlərin

meydana çıxmazı ilə mürakkəblaşmaya başladı. Digər dəyişikliklərin də baş verməsilə ənənəvi təşkil olunmuş verilənlərdə yeni keyfiyyət xarakterli cəhətlər yarandı. Bilikləri səciyyələndirən xüsusiyyətlər :

1. Daxili interperetasiya
2. Strukturlaşma
3. Bağlılıq
4. Aktivlik

İntellektual sistemlərdə biliyin təsviri

İntellektual sistemlərin yaradılması üçün əsas problemlərdən biri biliyin təsviri və ondan istifadə olunmasıdır. Baza biliklərinin yaradılması üçün bir-biri ilə əlaqədar aşağıdakı problemləri həll etmək lazımdır:

Birinci, müvafiq sahəyə lazım tətbiqi biliyi formalasdırmaq lazımdır. Bunun üçün mütəxəssis-tətbiqçi və riyaziyyatçılar birgə işləməlidir. Problemi formalasdırmaq üçün modelin konseptual sxeminin seçilmesi və ya qurulması tələb olunur.

İkincisi, biliyin təsviri problemidir.

Üçüncüsü, biliyin istifadə olunması problemidir.

Dördüncüsü, texnologiya problemidir. Bu modellərin program təminatıdır, yəni bilik bazası və onu idarə edən sistemin yaradılmasıdır.

Biliklərin təsnifikasi

Bilikləri üç əsas sistəmə ayıırlar:

1. Tam faktiki biliklər (insana məxsus qanunlar və faktorların toplusu)
2. Aktual biliklər (dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu)
3. Praqmatik biliklər (axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən)

Başqa bir təsnifata görə biliklərin belə klassifikasiyası mümkündür:

1. Predmet sahəsində aid olan biliklər: konkret obyektlərin, gerçəklilikin və bunlara aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;
2. Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar, metodlar, alqoritmlər və proqramlar;
3. Konseptual biliklər;
4. Struktur biliklər.

Ümumi şəkildə, biliyin təsviri modelini şərti olaraq konseptual və empirik modelə bölmək olar. Bəzi problemləri həll etmək üçün konseptual model evristik metodun köməy ilə verilir. Çünkü, konseptual yazılış bütün praktik hallar üçün tətbiqə qarant verə bilməz. Konseptual model problemi tanımaq imkanı verir və onun analizinə sərf olunan vaxtı qısalıdır. Təcrübədə çox vaxt konseptual model empirik modelə çevirilir və bir qayda olaraq yazılı xarakterə malik olur.

Çox hallarda biliyi deklarativ və prosedur biliyə bölürər. Prosedur bilik fəaliyyətin ardıcılılığı ilə yazılır və onlardan məsələnin həlli üçün istifadə edilir. Bu EHM üçün program, alqoritmlərin sözlə yazılması, müəyyən məhsulun yığılması üçün təlimat və s. ola bilər. Deklarativ bilik – prosedur olmayan bütün biliklərdir. Məs, ensiklopediya və ya izahlı lügət, məqalə, fizika, kimya və başqa elmlərdə qanunların formaları və s.

Elmi biliklərin alınmasının meyarları

Biliyin seçilməsi prosesində bilik mühəndisinin expertlərin ES-lər üçün qiymətli hesab edilən fərdi bilik və təcrübələri daha çox maraqlandırır. Fəlsəfi cəhətdən espertin biliklərinin iki səviyyəsi fərqləndirilir: empirik biliklər (müşahidələr, hadisələr); nəzəri biliklər (qanunlar, abstaksiyalar, ümumiləşdirmələr).

Elmi biliklərin alınmasının, əldə edilməsinin bir sıra meyarları müəyyənləşdirilmişdir:

- daxili uyğunluğu və ziddiyətli olmaması;
- sistemlilik;
- obyektivlik;
- tarixilik.

Bu meyarların hər birinin öz xarakteristikası, mahiyəti və xüsusiyyətləri vardır.

Biliyin aşkarlanmasıın problemləri

İntellektual informasiya texnologiyalarının mərkəzi problemi mütəxəssislərin əlaqədar predmet sahəsində biliklərin alınması və kompüter yaddaşında mühafizə edilməsidir. Aktual və səmərəli biliklərin kompüter yaddaşında formallaşdırılmış əksini təmin edən metod, vasitə və texnologiyaları aşdırılan nisbi-müstəqil elm sahəsi kimi *bilik mühəndisliyi* keçən əsrin 80-ci illərindən yaranmış və inkişaf etmişdir. Bilik mühəndisliyi biliyin əldə edilməsi, təhlili və intellektual təlim sistemlərində reallaşdırılması problemlərini öyrənir.

Hazırda biliyin əldə edilməsinin 3 istiqaməti daha geniş yayılmışdır:

- 1) avtomatlaşdırılmış üsullar əsasında ekspertla xüsusi programın dialoqu nəticəsində bilik bazasının yaradılması. Bu üsulda biliyin strukturunu əvvəlcə programda təsvir edilir, lakin biliyin formallaşdırılmış strukturunu əvvəlcədən işləmək tələb olunur. Üsulgərin alınması və ya aşkarlanmasıdır;
- 2) bilik mühəndisinin bilik mənbəyi ilə canlı əlaqəsi nəticəsində biliyin əldə edilməsi və bilik bazasına programlaşdırılmış üsullara daxil edilməsi. Bu üsulgərin seçiləsi dənədir;
- 3) biliyin əldə edilməsi, aşkarlanması üçün məlumat təhlilinin model, metod və algoritminin işlənməsi. Bu üsulgərin formalaşdırılmasıdır. Üsul ənənəvi olaraq bilik bazası sahəsində araşdırmaların ən perspektiv və fəal surətdə inkişaf etdirilən istiqaməti hesab edilir.

Bələliklə, üç əsas strategiya müəyyənləşdirmək olar: biliyin alınması (aşkarlanması), biliyin seçiləsi və biliyin formalaşdırılması.

ES-lərinin işlənməsi sahəsində təcrübələr göstərir ki, biliyin seçiləsi strategiyası MBD ölkələri üçün daha realdır, çünki digər iki strategiyani reallaşdırmaq üçün program vasitələri və onların tətbiq təcrübələri biza məlum deyil.

Biliyin seçiləsi nisbətən çox vaxt və əmək tələb edən prosesdir. Bu strategiya bilik mühəndisindən koqnitiv psixologiyani, sistem təhlili metodlarını, riyazi mənviqi və

programlaşdırmanı yaxşı bilməyi tələb edir. Çünki predmet sahəsinin elə əlverişli modelini qurmaq lazımdır ki, qərar qəbul etmək üçün ondan asan və rahat istifadə edilsin.

ES-lar sahəsində təcrübəsi nisbətən az olan bilik mühəndisləri bəzən bilikləri seçməyi və formalasdırmağı ekspertlərin öhdəsinə verirlər. Bu, ES-lərin işlənməsində ən yararsız strategiyadır. Çünki, təfəkkür məhsulları ancaq canlı dialoq nəticəsində aşkarlanır, seçilə və sistemləşdirilə bilər, digər tərəfdən ekspertlərin əksəriyyəti bilik mühəndisliyini səif bildiyindən əlaqədar predmet sahəsinin model strukturunu qura bilmirlər. Buna görə də biliyin seçiləsində bilik mühəndisi ilə ekspertin canlı dialoqu vacib şərtidir. Biliyin seçiləsi prosedurun üç cəhəti fərqləndirilir: psixoloji, linqvistik və qnesiliji cəhətlər.

Psiyoloji cəhət biliyin alınmada, seçiləsində əsasdır. Çünki bilik mühəndisi ilə mütəxəssis – ekspert arasında qarşılıqlı əlaqənin müvəffəqiyəti və səmərəliliyi psixoloji amillərin istifadə dərəcəsindən çox asılıdır. Bundan başqa dialoq prosesində əvvəller ehtimal edilməyən yeni biliklər də aşkarlanır bilər. Müəyyən edilmişdir ki, canlı ünsiyyətdə də informasiya itirilməsi həddi çoxdur və mərhələlərlə müəyyən edilərək informativlik əmsalı belədir:

- ekspertin müəyyən məsələyə dair daxili fikir əmsali – 100%;

- həmin fikrin söz formasını alması həddi – 90%;
- fikrin sözlə ifadəsi əmsalı – 80%;
- fikrin dinlənilmə əmsalı – 70%;
- fikrin başa düşülmə əmsalı – 60%;
- deyilən fikrin bilik mühəndisinin hafızəsində qalma əmsalı – 24%.

Hazırda psixoloji cəhətdən biliyin seçilməsinin üçdərəcəli struktur modeli müəyyən edilir:

1. birbaşa əlaqə dərəcəsi;
2. prosedur dərəcəsi;
3. koqnitivlikdərəcəsi.

Birbaşa əlaqə dərəcəsi baxımından bilik mühəndisi aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

- xeyirxahlıq və insansevərlik;
- yumor hissi;
- yaxşı yaddaş və diqqət;
- təsəvvür və həssaslıq;
- intizamlılıq və inadkarlıq;
- ünsiyyət qabiliyyəti;
- geyim manerası;
- özünə inam.

Prosedur dərəcəsibaxımından bilik mühəndisi predmet sahəsində müəyyən biliklərə malik olmalıdır. Ekspertə müsahibə

apararkən hər seansa 20-25 dəqiqədən artıq vaxt ayırmalı
müləyyən yorğunluğa səbəb olur. Söhbətin əsas məzmunu qeyd
edilməlidir. Koqnitiv psixologiya mövqeyindən bilik mühəndisi
üçün bir sırə vacib xüsusiyyətlər vardır:

- özünə təbii görünən və aydın olan hər hansı modeli ekspertə məcburən qəbul etdirməməli;
- ekspertlə işləmək üçün müxtəlif metodlardan istifadə etməli;
- predmet sahəsində əsas anlayışları və onların əlaqələrini müəyyənləşdirməyi təmin edən baş məqsədi dəqiq müəyyən etməli;
- bir sırə hallarda ekspertenin mühakimə və fikirlərini aydın dərk edilən və yadda qalan sxem formasında təsvir etməli.

Bilik mühəndisi ilə ekspetrin ünsiyyəti təbii ki dil zəminində baş verir. Dil digər işarə sistemləri ilə yanaşı, təfəkkürün əsas şifahi ifadə vasitəsidir. Bilik mühəndisinin və ekspertenin danişığı dil və düşüncə tərzini müxtəlif ola bilər. Beləliklə, bilik mühəndisinin dili üç komponentdən ibarətdir:

1. ekspertlə işləməyə hazırlıq dövründə əlaqədar ixtisas adəbiyyatından əldə edilən terminlər;
2. ümumielmi terminlər;
3. adi danışq dili;

Ekspertenin dilinin komponentləri bunlardır:

- predmet sahəsində işlədilən termin və anlayışlar;
- ümumielmi terminlər və adi danışq dili;
- neologizm, yəni ekspertin iş zamanı istifadə etdiyi peşəkar jargonlar.

Bilik mühəndisinin və ekspertin danişdığı dil componentlərindən ümumielmi terminlər və adi danışq dili təqribən eynidir. Onların qarşılıqlı əlaqələrini optimallaşdırmaq üçün ümumi dil (kod) formallaşdırılmalıdır. Həmin dil sonralar semantik şəbəkəyə çevrilir və predmet sahəsinin bilik modelini yaradır.

Biliyin seçilməsi prosesində bilik mühəndisinin ekspertlərin qeyri-ənənəvi, yəni fərdi bilik və təcrübələri daha çox maraqlandırır. Çünkü, ES-lər üçün orijinal mühakimələr daha qiymətli hesab edilir. Beləliklə, fəlsəfi cəhətdən ekspertin biliklərinin iki səviyyəsi fərqləndirilir: empirik biliklər (müşahidələr, hadisələr); nəzəri biliklər (qanunlar, abstraksiyalar, ümumiləşdirmələr). Elmi biliklərin alınmasının, əldə edilməsinin daxili uyğunluq və ziddiyyətli olmaması, sistemlilik, obyektivlik, tarixilik kimi meyarlarında müəyyənləşdirilmişdir ki, bu meyarların hər birinin öz xarakteristikası, mahiyyəti və xüsusiyyətləri vardır. Bilik mühəndisi üçün idrakın metodoloji strukturu aşağıdakı mərhələlərdən ibarətdir:

- faktların təsviri və ümumiləşdirilməsi - faktlar toplanaraq sistəmləşdirilir.
- əlaqə və qanunauyğunluqların müəyyənləşdirilməsi - faktlar arasında məntiqi əlaqələr qurulur.
- ideallaşdırılmış modelin qurulması - termin və anlayışlar sistemi, həmçinin riyazi və məntiqi vasitələr istifadə edilməklə biliklərin qismən formallaşdırılmış struktur modelinin yaradılmasıdır.
- modelin izahı və onun perspektivliyinin əsaslandırılması - ekspertin aşkarlanmamış bilikləri dolğun və obyektivdirsə, onların əsasında proqnoz vermək və əlaqədar predmet sahəsində istənilən hədisəni izah etməkdir.

Adətən, ES-lərin bilik bazalarına komponentlərin fragmentliyi və modulluğu - əlaqəsizliyi xas olduğundan bazada yeni qanunauyğunluqların əvvəlcədən formallaşdırılmasına və onda açıq şəkildə olmayan hadisələrin izahına inkən vermir. Lakin burada yeni ideyaların generasiyasına yönəlmış xüsusi məntiqi sistemin olması istisnalıq təşkil edir.

Biliklərin təsnifikasi

Biliklər səthi və dərin kateqoriya ilə fərqləndirilir. Səthi biliklər – əlaqədar predmet sahəsində ayrı-ayrı proses, fakt və hadisələrin minimum məcmuu və onlar arasında zahir (natamam) əlaqələrdir.

Dərin biliklər – predmet sahəsində struktur və prosesləri eks etdirən mühakimələr, analoloqlar, sxemlər, modellər, strukturlar, qarşılıqlı əlaqələr və s.-dir.

Müasir Ekspertlə təlim sistemləri səthi biliklər əsasında yaradılır. Çünkü dərin biliklərlə əməliyyatlar aparmağı təmin edən modellər hələ işlənməmişdir.

Səthi biliklərin təqdim edilməsinin onlarla modelləri mövcuddur ki, onlar əsasən bu tiplərə ayrılır: qaydalar modeli, freymlər, formal məntiqi modellər.

Qaydalar modeli

Qaydalar modeli – biliklərin aşağıdakı tip cümlələr formasında təqdimatını təmin edən modellərdir; **Əgər** (şərt), **onda** (hərəkət, təsvir, nəticə). Burada şərt müəyyən tipik cümlələr əsasında bilik bazasında axtarış, hərəkət isə müəyyən şərtin optimal cavabını ödəyən nəticədir. Əksər hallarda şərt optimal hərəkətlə birbaşa bağlı olur, bəzən də hazır hərəkət (nəticə) şərti təyin edir. Məs, tələbə dərsə gələrsə onda evə tapşırıq alır, yaxud dərsi öyrənir. Burada şərt hərəkətlə birbaşa bağlıdır. Tələbə şöbəsində sonadər komplektəşdirilir, sistemləşdirilir, mühafizə və istifadə olunur cümləsində nəticə şərti (əgər texnikumdursa...) təyin edilir.

Qaydalar modeliin reallaşdırmaqcın bir sıra program vasitələri vardır. **Semantika** simvol və işarələrin mənasını, mahiyyətini öyrənən dilçilik sahəsidir. Biliklər Bazaları baxımından semantik şəbəkəyə qrafik kimi baxılsa onun zirvəsi anlayışları, yan tilləri isə həmin anlayışlar arasında münasibətləri ifadə edir. Adətən, anlayışlar mücərrəd və ya konkret obyektləri mənalandırır, münasibətlər isə müxtəlif olur. Məs, “bu” “hissəsidir”, “məxsusdur” və s. Nümunə üçün aşağıdakı anlayışlar üzrə semantik şəbəkə quraq: səxs, Əlizadə, voleybol komandası, Xəzər, idman növü, qol.

Freym modelləri

Freym (ing.– frame-karkas, çərçivə) bilik strukturu kimi məkan mənzərələrini qavramaq üçün vasitədir. Semantik şəbəkə kimi onun da dərin psixoloji əsasları mövcuddur. Freym dedikdə mücərrəd obraz, yaxud situasiya başa düşülür. Məs. texnikum dedikdə tələbə, müəllimlər, şöbələr, bina, texniki və kommunikasiya qurğuları, kitabxana və s. Bu təsvirdən heç nəyi çıxarmaq olmaz. Məs. “tələbə” olmadıqdə, bu artıq texnikum deyil. Eləcə də, “kitabxana” dedikdə fond, kataloqlar, bina, texniki və kommunikasiya qurğuları, kitabxana işçiləri, oxucular və s başa düşülür. Bu təsvirdə “kataloqlar” olmadıqdə bu artıq

kitabxana deyil, kitab anbarıdır. Lakin hər iki misalda pəncərə, tavan, döşəmə və s. atributlar da çoxdur. Freym nəzəriyyəsində belə tamelementli obrazlar freymlər adlanır. Freym həm də obrazı eks etdirən formallaşdırılmış modeldir.

Freym modelləri dünyəvi bilikləri əhatə etmək baxımından kifayət qədər universallığı malikdir. Bunun üçün freym şəbəkələrində biliklərin təqdimatının xüsusi dilləri işlənmişdir. Hazırda FRL (Frame Representation Language), ANALYST, MODIS adlı dillər geniş istifadə edilir.

15. EKSPERT TƏLİM SİSTEMLƏRİNİN ÜMUMİLƏŞDIRİLMİŞ STRUKTURU

Ekspert Təlim Sistemi (ETS) – tədris-təlim sahəsində yüksək ixtisaslı mütəxəssislərin elmi biliklərini və təcrübələrini özündə toplayan, yayan və onlardan nisbətən az ixtisas biliyi olanların istifadəsinə imkan yaradan mürkkəb program kompleksidir. ETS-lərin işlənməsində minimal səviyyədə 4 mütəxəssis iştirak edir: ekspert, bilik mühəndisi, programçı, istifadəçi.

Bilik mühəndisi süni intellekt üzrə mütəxəssisidir. O, bilik bazası ilə ekspert arasında bufer rolunu oynayır. Bilik mühəndisikoognitoloq, mühəndis-interpretator və analistik də adlandırılır. İstifadəçi interfeysi – sorğunun daxil edilməsi və

cavabın alınması prosesində istifadəçi ilə ETS arasında dialoqu reallaşdırılan program kompleksidir. Məntiqi nəticə bloku - bilik bazasında olan məlumatlar əsasında ekspertin fikirlərinin, düşüncələrinin gedisi modeləşdirilən programdır.

Bilik bazası – ES-in özəyi olub, predmet sahəsində biliklər məcmusunun ekspertə və istifadəçiyə aidin olan formada (təbii dilə yaxın dillərdə) maşın informasiya daşıyıcılarına yazılmış kompleksidir. Biliklərin təbii dilə yaxın dildə yazılması ilə yanaşı, maşındaxili təqdimat formaları da mövcud olur.

İzahəcili altsistem – istifadəçinin aşağıdakı tip suallarına cavab verən program kompleksidir. Bu və ya digər tövsiyyə necə alınmışdır? Nə üçün sistem belə qərar qəbul etmişdir? Deyilən birinci sualda bilik bazasının bütün əlaqədar fragmentlərini göstərməkə fikrin alınmasının tam gedisi, ikinci sualda isə alınmış nəticədən əvvəldə duran mühakiməyə isnad verilir.

Bilik bazasının intellektual redaktoru – bilik mühəndisinə dialoq rejimində bilik bazası yaratmağa imkan verən programdır. Buraya qurulmuş menyu sistemi, biliyin təqdimedilmə dilinin şablonu, “help” – rejim və baza ilə işləməyi asanlaşdırın digər servis vasitələri daxildir.

ETS – in işlənməsinə bilik mühəndisi rəhbərlik edir. ETS-lər hazırda çoxlu müxtəlif məzmununda program kompleksini birləşdirir ki, onları da müxtəlif meyarlarla təsniflaşdırıbmək

olar. Həmin təsnifatın ümumiləşdirilmiş modeli daha dolğun hesab edilir.

Ekspertl təlim sistemlərinin təsnifatı

Hər bir təsnifat elementlərinin təyinatı və xüsusiyyətləri vardır. Məs., *təlim* kompüter vasitəsilə hər hansı predmeti (fənni) öyrənərkən səhvləri düzəldir və düzgün cavabı göstərir; öyrənənin fənn sahəsində zəif cəhətlərini təhlil edərək, onların aradan qaldırılması üçün vasitələr hazırlayırlar; mənimsemə dərəcəsindən asılı olaraq biliyiñ verilmə miqdarını, həcmini və mürəkkəblik dərəcəsini təyin edir. Bu tip sistemlərə *LISP* programlaşdırma dilinin öyrənilməsinə dair "УчительЛисп" Paskalın təlimi üzrə PROUST sistemini misal göstərmək olar.

İnterrasiya səviyyəsinə görə *hibrid (integral) sistemlər* diqqəti cəlb edir. Onlar standart tətbiqi program zərflərini (məs., riyazi statistika, xətti programlaşdırma və ya məlumat bazalarının idarəetmə sistemləri) aqreqatlaşdırır (uyğunlaşdırır) və biliklərin manipulyasiyası üçün vasitə olan program komplekslərindən ibarətdir. Hibrid sistemlər tətbiqi program zərfləri üçün intellektual Üstlük (Надстройка), yaxud ekspert bilikləri ilə bağlı olan mürəkkəb məsələlərin həllində vasitə ola bilər. Lakin avtonom ES-lərə nisbətən, hibrid sistemlərin işlənməsi xeyli

mürəkkəbdır. Çünkü müxtalif metodologiyası olan program zərflərini əlaqələndirmək bir sıra nəzəri və tətbiqi problemlər yaradır. ES-lərin işlənməsinin instrumental vasitələri də yaradılmışdır. Onları 4 qrupa bölmək olar:

Ənənəvi programlaşdırma dilləri (C, C+, Basic, Small Talk, Fortran və s.). Onlar əsasən ədədi alqoritmalar üçün hesablanmışdır, simvol və məntiqi məlumatlarla işləmək imkanı az olduğuna görə programçıdan çox işləmək tələb edir. Lakin bu dillər ənənəvi maşın arxitekturasına yaxşı uyğunlaşdırılmışdır.

1. *Süni intellekt dilləri*-an geniş yayılanları *Lisp* və *Prolog*dur. Onların universallığı ənənəvi programlaşdırma dillərindən aşağı səviyyədədir, lakin simvol və məntiqi məlumatlarla işləmək üçün geniş imkanları vardır. Süni intellekt dilləri əsasında xüsusi kompüterlər yaradılır (məs., Lisp - maşın). Bu dillər Ekspertl təlim sistemlərinin işlənməsində tətbiq edilmir.
2. *Xüsusi program instrumentariləri*-süni intellekt dillərinə nisbətən daha yüksək səviyyədə ES-lərin işlənməsini təmin edir. Onlar əsasən Lisp dilinin programxanası və üstüyüdür. KEE (Knowledge Engineering Environment)? FRL (Frame Representation Language), ARTS və s. bunlara misal ola bilər.

3. *Örtükler (Оболочки, shells)*—örtük dedikdə bilik bazası olmayan ES – in hazır versiyası nəzərdə tutulur. Məs., EMYSYN (Entry MYSİN, Пустой MYSİN) real massivlə yüklenməmiş ES – dir. Örtükler ES – lərin yaradılmasında programlaşdırma proseslərini aradan qaldırır. Belə halda yalnız real məlumatlarla bilik bazasını doldurmaq üçün predmet sahəsində işləyən mütəxəssis (ekspert) tələb olunur. Kitabxana – informasiya xarakterli bilik bazaları üçün örtükleri istifadə etmək çətindir. Çünkü bir sira prosesləri modelləşdirmək çox mürəkkəbdir (məs., referatlaşdırma, bibliografik və analitik icmal tərtibi və s.).

Eksperti təlim sistemlərinin işlənməsinin Texnologiyaları

Bütün təhsil sistemi üçün ayrı-ayrı ETS-lərin işlənməsinin nümunəvi texnologiyası demək olar ki, eynidir. Hazırda mütəxəssislər ETS-lərin işlənməsini altı ərdicil məntiqi mərhələyə böllürələr:

1. Təhsil sahəsində məsələlərin müəyyən edilməsi;
2. prototip sisteminin işlənməsi;
3. ES-in işlənməsinin istismar səviyyəsinə çatdırılması;
4. ekspert təlim sisteminin qiymətləndirilməsi;

5. sistemin əlaqələndirilməsi;
6. sistemin dəstəklənməsi.

Problem sahəsinin və məsələlərin müəyyən edilməsi – ETS-in bütün mərhələləri üçün vacibdir. ETS-in rəhbəri, yəni bilik mühəndisi problemi müəyyən etməlidir. Əlverişsiz problem seçildiyi halda vaxt və vəsait itkişinə səbəb ola bilər. Problemin həlli üçün vacib olan biliklər də sabit, daqiq və nisbətən daimi xarakter daşımalı və bütün əlaqədar məsələləri əhatə etməlidir.

Prototip sisteminin işlənməsi ETS-in ümumiləşdirilmiş versiya-sıdır. Prototip system ekspertin verdiyi faktların, mühakimə strategiyalarının, obyekt və proseslərarasında əlaqələrin düzgünlüyünü və kodlaşdırmanın yoxlamaq üçün xüsusi layihədir. Prototip layihə onlarca qaydalarдан, freym və nümunələrdən ibarətdir.

Dördüncü mərhələdə ETS işlənildikdən sonar səmərəlilik baxımından qiymətləndirilir; ekspertlər işə cəlb edilir və system sınaq nümunələrində yoxlanılır, ilk növbədə programın dəqiqlişənməsi, faydalılığı, məhsuldarlığı qiymətləndirilir.

Beşinci mərhələdə ETS-in mühitində işlədiyi digər program vasitələrlə əlaqələndirilməsi, həmçinin onun xidmətindən istifadə edəcək şəxslərin öyrədilməsi məsələləri həll edilir. ETS-in yaradılmasının sonuncu mərhələsi sistemin dəstəklənməsidir.

Biliyin seçilməsinin (aşkarlanması) təcrubi metodları

Bilik mühəndisi ilə ekspertin bilavasita canlı dialoq metod kimi izah edildi. Lakin bu yeganə metod deyil. Hazırda bilik bazalarını yaratmaq üçün biliyin seçilməsinin (aşkarlanması) metodları verilmişdir:

Şəkildə adları çəkilən metodlardan biri, yaxud bir neçəsi konkret məsələdən və şəraitdən asılı olaraq tətbiq edilə bilər. Təsnifat bölgüsünün əsasında bilik mənbələrinin müxtəlifliyi durur. Kommunikativ metodlar canlı bilik mənbəyini, yəni ekspertlə əlaqənin bütün növlərini əhatə edir, tekstoloji metodlar isə biliyin müxtəlif sənədlərdən seçiləndən istifadə olunur. Bu bölgü nusbi xarakter daşıyır. Bilik mühəndisi çox zaman müxtəlif metodları iş prosesində əlaqələndirməli olur. Məs. o, əvvəlcə ədəbiyyatı öyrənir, sonra ekspertlə işləyir, əksi də mümkündür. Kommunikativ metodlar da passiv – qeyri-fəal və fəal metodlara bölünmüsdü. Passivlik onu ifadə edir ki, həmin metodlar əsasında biliyin aşkarlanmasında aparıcı rol bilik mühəndisinə deyil, ekspertə məxsusdur. Ekspertin müşahidələrinin nəticələri və mühazirləri buna misal ola bilər. Fəal metodlarda isə bu proses əksinədir, yəni bilik mühəndisi əsas rol oynayır. Qrup metodları bir neçə mütəxəssis-ekspertin biliklərinin kollektiv şəkildə

aşkarlanmasında istifadə edilir. Lakin müasir ETS-lərdə fərdi metodların tətbiqi daha geniş yayılmışdır.

Passiv metoda aid olan müşahidə zamanı bilik mühəndisi ekspertin icra etdiyi işi izahını, hərəkətlərini, qeydlərini və s. işə müdaxilə etmədən yazar, və ya videolentə köçürür. Müşahidənin nəticələri ekspertlə müzakirə edilməlidir.

Söhbətin protokollaşdırılması metodunda ekspert yalnız özününmüyyəyen iş fəaliyyətini deyil, həm də onun bütün mərhələlərini izah edir. Bütün izahlar, mühəkimələr, hətta söhbət zamanı edilən qısa fasılələr də protokollaşdırılır.

Mühazirlər-biliyin verilməsinin ənənəvi üsuludur. Mühazirənin yalnız hazırlanması və oxunması deyil, dinişilməsi, konspektləşdirilməsi və öyrənilməsi də əsas cəhətdir.

Fəal metodlar içərisində hazırda ETS-lər üçün əksər hallarda fərdi metodlardan istifadə edilir. Anketləşdirmə, müşahibə, dialog və ekspert oyunlarının senarisi və təşkili bilik mühəndisi tərəfindən aparılır. Burada ekspert oyunları metodu digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Anketləşdirmə-sosioloji və psixoloji tədqiqatlarda daha çox istifadə edilərkən standart xarakter daşıyan metoddur. Müsbəhənin keyfiyyətinə təsir edən üç əsas sual tipi vardır: 1) sualın stili (aydınlıq, ləkənliklər, terminologiya), 2) sualların məntiqi ardıcılılığı, 3) sualın etik cəhətləri.

Eyni vaxtda bir neçə ekspertin biliyinin aşkarlanması, müzakirələr və diskusiyalar zamanı orijinal fakt və hadisələrin meydana çıxmazı ilə nəticələnən fəal qrup metodlarına beyin həmləsi, dəyirmi masa, işçi oyunları daxildir.

Beyin həmləsi – yaradıcı təfəkkürün sərbəstliyini və fəallığını artırın metod kimi geniş yayılmışdır. 40 dəqiqəyə qədər müəyyən edilən bu prosesdə 10 nəfər iştirakçı müəyyən mövzuda tənqid edilmədən zərafat, fantastik, hətta yanlış ideya söyləyə bilər. Maraqlı odur ki, ideyaların miqdarı pik həddə çatdıqda iştirakçılar analitik təfəkkür prosesini gücləndirərək deyilməmiş yeni ideyalar axartmağa cəhd edirlər.

Biliyin seçiləməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir. Ekspert oyunları üç metodun müəyyən elementlərini özündə birləşdirir: 1) mütəxəssis hazırlığında və modelləşdirmədə geniş istifadə edilən işgüzar oyunlar; 2) diaqnostik oyunlar; 3) təlimdə daha çox istifadə edilən kompüter oyunları.

İşgüzar oyunlarının məqsədi müəyyən qrup iştirakçılarının həh hansı fəaliyyətinin real mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-tədqiqat xarakterli oyunlar fərqləndirilir.

Trenajor oyunları həqiqi təcrübə fəaliyyətə uyğun mənzərə yaratmağa və eksperti real şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində (məs: təyyarəçilərin, atom

stansiyası operatorlarının, kosmonavtların, hərbi qulluqçuların təlimi) daha geniş tətbiq olunur. Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur:

1. mövqə oyunları (şahmat, dama və s);
2. dinamik oyunlar (hərəkər edən obyektlə atəş açmaq, futbol və s.);
3. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialog oyunları;
4. təlim xarakterli oyunlar.

Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının intehlilinə, sintezinə əsaslanır. Mətndə mənə etibarı ilə iki cəhəti ayırmak olar: - müəllifin fikri, yəni onun model aləmi, oxucunun, yəni bilik mühəndisinin mütləci prosesində aldığı mənə.

ETS-lərin deyilən mərhələləri təcrübə olaraq həyata keçirildikdən sonra təhsil sahəsində seçilmiş biliklərin strukturlaşdırılması məsələləri həll edilməlidir. Strukturlaşdırma predmet sahəsinin qismən formal təsvir prosesidir. Burada, predmet sahəsinin konseptual və funksional strukturunun işlənməsinə, bilik bazasının formallaşdırılmasına və proqrama reallaşdırılmasına diqqət verilir.

Təhsil sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin və həmin obyektlər arasında qarşılıqlı əlaqələrin təsviridir.

Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi mühakimələri və qəbul etdiyi qərarları eks etdirən modellərdür.

Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu formallaşdırıldıqdan sonra bilik mühəndisi programçı ilə birlikdə bilik bazasında biliyin təqdimi üçün əlverişli programlaşdırma vasitələri müəyyən etməlidir. Belə vasitələr isə ya translyatorlar, ya da örtüklər ola bilər.

ƏDƏBİYYAT

1. В.А.Острайковский. Информатика. М., Высшая школа, 2007.
2. С.В.Симович. Общая информатика. СПб.: Питер, 2007.
3. Г.А.Сырецкий. Информационные технологии и системы. Т.2, СПб.: БХВ-Петербург, 2007.
4. S.Q.Kərimov. İnformasiya sistemləri.Bakı, 2008.
5. Олифер И. Г., Олифер Н. А. Компьютерные сети. Принципы, технологии, протоколы. Санкт-Петербург, издательство «Питер», 2001.
6. Угринович Н.Д. Информатика и информационные технологии. Учебное пособие.-М., 2000

Çapa imzalanmış 11.12.2018-ci il
Kağız formatı 60x84 1/16, çap vərəqi 6,5
Sifariş 493, sayı 200

ADPU-nun mətbəəsi
Bakı, Ü.Hacıbəyli küçəsi, 68
Tel: (+912) 493-74-10
Email: Poliqrafiya@mail.ru

16591

2018/2096 ,

<https://t.me/eSources>



<https://t.me/eSources>